



www.musavat.com

MUSAVAT

Xəbər
Jurnalisti döyüb
öldürənlərə
ağır cəza
verildi -
54 il 6 ay...
yazısı səh.11-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 2 aprel 2016-cı il Şənbə № 69 (6390) Qiyməti 60 qəpik

Gündəm

Prezidentin uğurlu ABŞ səfəri - ölkədə ciddi islahatlar başlayacaq



Mehman Əliyev:
"Hökumət dəyişəcək, hətta növbədənənar parlament seçkilərinin keçirilməsini də mümkün sayıram"

yazısı səh.5-də

Kəlbəcərin işğalından 23 il keçdi

yazısı səh.4-də

Eldar Mahmudovun qohumları yenidən işlərinə qayıdır

yazısı səh.2-də

Obamanın Əliyevə şifrəli mesajı - "arxandayıq"

yazısı səh.6-də

Səudiyyə Ərəbistanı neftin hasilatını dondurmaqdan imtina etdi

yazısı səh.6-də

YAP-çı deputat Rüstəm İbrahimbəyov haqda yenə sərt danışdı

yazısı səh.4-də

Okeanın o tayından verilən mühüm Qarabağ mesajları

yazısı səh.9-də

Qulu Məhərrəmlinin həbs təhlükəsi qalır - məhkəmə başladı

yazısı səh.10-də

Manat-dollar qarşılıqlı - hədəfdə nədir?

yazısı səh.12-də

Terrorçuların güllələdiyi azərbaycanlıları Bakıdan Somaliyə aparan yol

yazısı səh.13-də

Bakıda avtomobil dayanacağı çarpıldı, 2 nəfər öldü

yazısı səh.14-də

Ağstafadakı dəhşətli qətlin təfərrüatı: 6 yaşlı övladını öldürən ata tutuldu

yazısı səh.14-də

Ankara və Moskva arasında buzlar ərimək üzrə

TÜRK-RUS BARİŞİĞİ YÖNÜNDƏ MÜHÜM GƏLİŞMƏ - BAKI ÜÇÜN UDUŞ ...

24 noyabr insidentindən sonra tərəflər anlaşmaya bunca yaxın olmayıb; pilotu vuran "boz qurdçu"nun saxlanması fonunda Ərdoğan ABŞ-dan Moskvaya barışiq mesajı yolladı: "Gözləyirik ki, rusiyalı həmkarlar bunu başa düşəcək..."; Azərbaycanın vasitəçilik rolu ikiqat sanbala minir...



yazısı səh.8-də

"Ramil Səfərov Bakıya gedən gün türmədən eyni vaxtda 14 qara maşın çıxdı..." - bir-məliyyətin sirri

Azərbaycanlı zabitin ekstradisiyasının müdhiş pərdəarxası, detallar, gizli məqamlar; əməkdaşımız azərbaycanlı zabitin saxlandığı türmədən yazır... yazısı səh.7-də



Ramiz Rzayev:
"Bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir"

yazısı səh.12-də



Sələfilərin lideri "Yeni Musavat"a danışdı: "Suriyada gedən müharibə cihad deyil"

yazısı səh.3-də



Müzəffər Baxış Vəkillər Kollegiyasından çıxarıldı

yazısı səh.2-də



Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçirildi

Aprelin 1-də Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitinin ilk plenar iclası baş tutub. APA-nın məlumatına görə, "Nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi üçün milli fəaliyyətlər" mövzusunda keçirilən iclasda dünyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları iştirak edib.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Zirvə görüşünü açıq elan edən ABŞ prezidenti Barak Obama sammit iştirakçılarına salamlayıb.

Iclasda iştirakçılar nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün milli tədbirləri, eləcə də bu mövzuda beynəlxalq fəaliyyətə dair müzakirələr aparıblar.

"Dünya ölkələri nüvə təhlükəsizliyi məsələsində irəliləyişə nail olublar" - deyərək Obama bəyan edib: "Heç bir ölkə nüvə təhlükəsizliyi problemini təklikdə həll edə bilməz. Biz xeyli irəliləyişə nail olmuşuq. Hazırda nüvə silahı problemi ən yüksək səviyyəli prioritetdir".

Sammit Bakı vaxtilə axşam saatlarında başladığından toplantıdakı çıxışları müsavat.com saytıdan və qəzetin sabahki sayından oxuya bilərsiniz.



«Bakcell» özünün korporativ müştərisi olan AzEduNet ilə əməkdaşlığı gücləndirir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti ölkədə təhsil sahəsində ən böyük internet provayder olan AzEduNet şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirir. 2009-cu ildə iki şirkət arasında başlayan əməkdaşlıq bir sıra layihələrin ərsəyə gəlməsinə səbəb olub.

"O zaman Bakıda və regionlarda 40-a yaxın əməkdaşımızı mobil internet və mobil rabitə ilə təmin etmək üçün biza geniş əhatə dairəsi və sərfəli qiymət təklif edə bilən mobil operator tələb olunurdu. Dəyərləndirdiyimiz şirkətlər arasında bu tələblərə ən yaxşı cavab verən «Bakcell» idi. Biz korporativ tərəfdaş kimi «Bakcell»i seçməyimizdən məmnunuq. Çünki bu günə kimi «Bakcell» tərəfindən göstərilən xidmətin səviyyəsi, şəbəkənin keyfiyyəti və qiymət siyasəti korporativ abunəçi kimi bizi tam şəkildə qane edir", - deyərək AzEduNet şirkətinin Şəbəkə Dəstəyi Departamentinin qrup rəhbəri Əli Həsənov bildirib.

Korporativ seqmentdə qurulan əməkdaşlıq yalnız mobil operator və müştəri münasibətləri çərçivəsində məhdudlaşmayıb və getdikcə daha böyük tərəfdaşlığa çevrilib. Əli Həsənov bu haqda belə deyir: "2013-cü ildən isə regionların ucqar kəndlərində yerləşən və heç bir telekommunikasiya vasitələri olmayan məktəbləri və "Distant təhsil" layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları Azərbaycan Təhsil Şəbəkəsinə qoşmaq məqsədini qarşıya qoyduq. Bunun üçün isə ölkənin ən ucqar yerlərində mobil rabitəni və müasir telekommunikasiya həllərini təmin edən mobil şəbəkəyə ehtiyacımız var idi. Bu layihənin yüksək texniki tələblərinə isə məhz «Bakcell» cavab verə bildi. Beləliklə, «Bakcell» ilə növbəti uğurlu əməkdaşlığımızın əsasını qoyduq".

Bu əməkdaşlıq sayəsində respublikanın texniki imkanların məhdud olduğu müxtəlif ucqar ərazilərində 500-dən artıq məktəb «Bakcell»in təqdim etdiyi 3G interneti vasitəsilə təhsil şəbəkəsinə qoşulub.

"AzEduNet şirkəti bizim təhsil sahəsindəki ən böyük tərəfdaşımızdır. «Bakcell» şirkəti hər bir korporativ müştəriyə fərdi yanaşır və onların istəklərinə uyğun olan ən yaxşı təklif hazırlayır. «AzEduNet»lə əməkdaşlığımız artıq 7 ildir ki, davam edir. Biz birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin etmişik. Bu, çox uğurlu bir layihədir və biz gələcəkdə bu məktəblərin sayını artırmaq haqqında düşünürük", - deyərək «Bakcell» şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

"Qaya Mətbuat Yayımı" MMC!

- İtən ilin qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı sıldığıdan sonarə abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajınızda lazım göldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil,

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur

Eldar Mahmudovun qohumları yenidən işlərinə qayıdır

Ötən ilin oktyabr ayında işdə çıxarılan Eldar Mahmudovun hələ də həbs edilməməsi bəzi suallar yaratdığı bir vaxtda, ləğv olunmuş MTN-in sabiq şefinin qohumlarının yenidən reabilitasiyası başlayıb. Qeyd edək ki, nazir işdən çıxarıldıqdan sonra məlum olmuşdu ki, o, 80-ə yaxın qohumunu MTN-in müxtəlif strukturlarında işə düzəltdib.

O cümlədən digər nazirlik və komitələrdə də E.Mahmudovun xeyli qohum-əqrəbasının işlədiyi məlum olmuşdu. "Yeni Müsavat"ın əldə etdiyi xəbərə görə, sabiq nazirin bacısı oğlu olduğu deyilən Rəşad Musayev yenidən təhsil aldığı akademiya qayıtlıb. R. Musayevin adı dəyişmiş MTN-in Akademiyasında III kursda oxuduğu, amma dayısı ilə bağlı problemlər səbəbindən təhsildən ayrıldığı deyilir. Onun emisi Fərid Musayevin də işə bərpa olduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl DTX reisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq emrə



Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının reisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub.

Eldar Mahmudovun yaxın adamlarının yenidən reabilitasiyası sabiq nazirin həbs ediləcəyi ilə bağlı məlumatları qismən kölgə altına da alıb.

□ "Yeni Müsavat"

Azərbaycanda ali məktəblərə ərizə qəbulu başladı

Aprelin 1-də 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nin müvafiq internet sahifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəd və ya TQDK-nin virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurmalıdırlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qrupları üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

"Abituriyentin elektron ərizəsi" forması doldurulduqdan sonra ərizələr təsdiq edilməlidir.

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzurları üçün may ayında, cari ilin məzurları üçün isə iyul ayında keçirilir.

Azərbaycan və Türkiyədə terror törətməyi planlaşdıranların fotoları yayılıb

DTX azərbaycanlı "canlı bomba" ilə bağlı araşdırma aparır

Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə xüsusi xidmət orqanlarına istinadən xəbərlər yayıldı. Məlumat görə, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdıracağı məlumatları var.



Bəs Azərbaycan bu terrorlardan necə sığortalanacaq? Bu xəbər ölkəmizdə xüsusi xidmət orqanlarının diqqətini cəkdimi? Bu suallara aydınlıq gətirmək üçün lent.az Dövlət Təhlükəsizlik Xidmətinin cti-maiyyətlə əlaqəli şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxladıq. DTX-nin sözcüsü bildirir ki, mətbuatda yayılan xəbərlər izlənilir: "O cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq".

Aralarında Rusiya vətəndaşı İsa Tupolovun (azərbaycanlıdır) da olduğu terrorçu İŞİD qruplaşmasının 5 silahsızın fotosu Türkiyənin bütün təhlükəsizlik qurumlarına göndərilib.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb. Məlumat görə, onlardan biri cari ilin yanvarında İstanbulda Sultan Əhməd meydanında terror törədən Nabil Fadılin yaxın dostu 35 yaşlı Raşid Alabdalah Algagandır. Digəri 32 yaşlı Abu Ayman At-Maghribindir. Onun ABŞ pasportu var, kod adı "Darvan əl-Haymar"dır.

Dördüncü terrorçu-kamikadze Furkan Ürkmez yeniyetmə yaşındadır. O, 2015-ci ilin yayından öldürüldüyü ehtimal edilən İŞİD silahsız Muhammed Ürkmez qardaşıdır. Furkan Ürkmez bu il martın 6-da Suriyaya keçib.

Beşinci terrorçunun adı isə Hasan Hüseyin Uğurdur. O, whatsapp-la "Şəhidlik sırası bizdə" mesajını paylaşmış.

Xəbərə bildirilib ki, terrorçuların hamısı hazırda Suriya ərazisindədir. Məlumat görə, onlar Türkiyə və Azərbaycanda terror törətməyi planlaşdırırlar. İsa Tupolovun isə hazırda Suriyanın Rai şəhərində olduğu bildirilir.

Şagirdlərin saçını kəsən məktəb direktorunun müavini işdən azad edildi

Tovuzda şagirdlərin saçını kəsən məktəb direktorunun müavini işdən azad edilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb. Rayon Təhsil Şöbəsinə verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb.

Həmin şagirdlərə saç düzülərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırıq əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib.

Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görüldükdən, o, 01.04.2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib.

Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkil danışıdı

Müzəffər Baxış: "Bu qərarın çıxarılacağını əvvəlcədən gözləyirdim"

Tamamış vəkil Müzəffər Baxış Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunub. Bu barədə qurumun 1 apreldə keçirilən iclasında qərar qəbul edilib. Vəkil barəsindəki qərar Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın Vəkillər Kollegiyasına etdiyi şikayət əsasında çıxarılıb.

Barəsində qəbul edilən qərarla bağlı müsavat.com-a danışan Müzəffər Baxış bunları dedi: "Xəbər doğrudur. 17 noyabr 2015-ci il tarixdə Ali Məhkəmənin sədri Ramiz Rzayev haqqında moderator.az saytına müsahibə vermişəm. Orada onun qanunsuzluqlarını göstərmişəm. Ondan sonra Ali Məhkəmənin hakimi Tatyana Qoldman barədə Vəkillər Kollegiyasının Reyasət Heyətinə müraciət edib. Qurum da xaric olunmamış üçün məhkəməyə müraciət olunması ilə bağlı qərar qəbul edib. Onlar məni məhkəməyə verəcəklər və məhkəmədə vuruşacağıq. Onların özləri qurumdan vəkil çıxara bilməzlər. Məhkəmə ilə vuruşacamsa, demək, uzaqlaşdırılmışam. Çünki məhkəmə xeyrimə qərar çıxarmayacaq. Ali Məhkəmənin sədrinin adı olan yerdə yəqin ki, məhkəmələr onun xeyrinə qərar çıxaraçaqlar. Fəaliyyətimiz onları qıclandırdığı üçün təsir imkanlarından istifadə edib, belə qanunsuz qərarlar çıxarırlar. Açıqı, bu qərarın çıxarılacağını əvvəlcədən gözləyirdim".

□ Cavansir ABBASLI

Dolların yeni məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 4-nə rəsmi məzənnəsini 1,5094 AZN/USD səviyyəsində müəyyən edib.

Bankdan müsavat.com-a verilən məlumata görə, bu, gündəlik 0,95% azalma deməkdir. Qeyd edək ki, aprelin 1-də rəsmi məzənnə 1,5238 AZN/USD səviyyəsində olub.

Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda keçiriləcək "Formula-1" yarışını əlaqəli işlərini davam etdirilir.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsində olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Müsahibimiz "Əbubəkr" məscidinin imamının keçmiş müavini Əlixan Musayevdir. Ə.Musayevin bir müddət əvvəl "Suriya cihadı" mövzusunda səs yazısı yayılıb və həmin səs yazısında onun "Qorxursansa deməyə ki, onlar Allah yolunda vuruşur, mücahiddir, inşallah şəhiddir, onlar cənnətlidir, əleyhinə də demə də, qardaş" fikirləri geniş müzakirə mövzusunda çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Əlixan Musayev kimi adamların o cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır" deməklə məsələni bir qədər də aktuallaşdırdı.

- Səsinizi gizli şəkildə kim yazıb və sonradan yayıb?

- Bu söhbət 2 il yarım əvvəl çay evində olub. Çay içərkən 4-5 nəfərin arasında bu dialoq olub. Həmin uşaqları səslərindən təxminən tanıyıram. Dəqiq bilərəm ki, cavan uşaqlardır. Onlar dinlə maraqlanırlar. Onlara məsələni açıqlayanda mənə başa düşdülər. Orada söhbət 1 saat olub. 1 saatin içindən 3 dəqiqəsini kəşib harasa göndərüb, nə əvvəlini, nə də axırını verməyəndə söhbətə qulaq asan başa düşür ki, nə demək istəyirəm.

- Nə demək istəmişiniz?

- Həmin 4-5 nəfərə başa salmaq istəmişdim ki, Suriyada olan insanların hamısına pis deməyin. Hamısını pis saymayın. Adam oranın vətəndaşdır, görür ki, gözünün qabağında əzizlərini öldürürlər, qalxır müdafiəsinə. Əzizlərini, evini müdafiə edərkən adam ölsə... məsələni, Xocalıda evində oturan adama düşmən hücum edib, o da evini, əzizlərini qoruyarkən vəfat edir. Bu insanı pis saymaq olar? Demişəm ki, belə adamların haqqında pis deməyin əleyhinəyəm. İŞİD-i mən həmişə tənqid etmişəm, pisləmişəm. Mən məzluma necə pis deyə bilərəm? Necə deyə bilərəm ki, o, cəhənnəmlikdir? Necə cəhənnəm köpəyi adlandırma bilərəm?

- Sizin Azərbaycandan Suriyaya gedərək İŞİD-ə qoşularaq döyüşənlərə münasibətiniz necədir?

- 2 il əvvəl bu barədə demişəm. Həmin səs yazısını sizin sayt da vermişdi ki, Əlixan Musayev bunu pisleyir. İnternetdə İŞİD barədə mövqeyimiz var. Mən bunu internetə vermişəm ki, ay camaat, ora getmək olmaz! Bu bir oyun ola bilər. Biz deyə bilərik ki, İŞİD orada Allah yolunda, İslamı ucaltmaq, yaymaq məqsədi ilə vuruşur. İŞİD barədə yarım saatlıq xütbəmdə bunu açıqlamışam. Mənim mövqeyim həmişə bu olub.

- İŞİD-in hücumlarından sonra ən müxtəlif telekanallarda əsirlərin başlarının kəsilməsi əks olunan videolar yayılırdı. Həmin videolar münasibətiniz necədir?

- İslamda elə şey yoxdur. İslamda qəddarlıq yoxdur. İslam sülh, əmin-amanlıq dinidir. Məhəmməd Peyğəmbər əsirləri fidiyə (qanpulu) müqabilində azad edirdi və ya onları

yerində qəsd etdiyim cihad yoxdur.

- Sizin universitetə, teatra, kinoya münasibətiniz necədir?

- Universitet olmasa, orada kadrlar yetişməsə, bu xalq kim idarə edər? Həkim kim

laha şerik qoşduqlarına görə cavab verəcəklər. Mən teatrı dağıtmaqda yaşadığım yerdə sadəcə fəsad törədə bilərəm. Ona görə də Allah-təala deyir ki, sizin dininiz sizə, mənim dinim mənə aiddir. Biz də deyirik ki, onun teatrda kimisə

lidi, insaniyyət baxımından başqa cür insandır. Amma şəriət baxımından onun öz fikirləri var, mənim öz fikirlərim. Fikirlərimiz üst-üstə düşmür deyə aramızda soyuqluq var.

- Belə məlumatlar vardı ki, Qamət Süleymanovun ət-

- Çoxluq dediyiniz təqvimini hansı regionun təqviminə üst-üstə düşür?

- Səudiyyə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt. Əhli-sünnənin çoxluğu nə zaman başlayıb, nə zaman bitirdisə, mən də o yolla gedirəm.

- Aranızdakı ixtilafı sif buna görədir?

- Sif buna görə deyil, belə məsələlərə görədir. Bunu şişirtməyə ehtiyac yoxdur. Bu, iki qardaşın arasında dini məsələlərə görə olan ixtilafdır. Bunu ədavətə çevirməyə ehtiyac yoxdur.

"Suriyada gedən müharibə cihad deyil"

Əlixan Musayev: "Hakimiyyət nə qədər zalım olsa, ona qarşı çıxıb minlərlə insanın qətlinə bais olmaq şəriətə ziddir"

"Cihada qoşulmaq üçün əvvəla, dövlət başçısının, sonra isə ata-ananın izni olmalıdır"

ədələtlə cəzalandırırdı. Bəs bunu bu gün edənlər niyə çəkib göstərilir? Yəni demək istəyirlər ki, müsəlmançılıq belədir? Belə qəddar dindir? O adamlar yanlış yoldadırlar. Belə şey yoxdur.

- Suriyadakı müharibəni dini baxımdan necə müharibə adlandırmaq olar?

- Hər bir işin başlanğıcına baxılmalıdır. Başlanğıcda inqilab, bir qiyam kimi idi. Bu onların daxili problemidir. Kənardan kimsə onların daxili probleminə müdaxilə etməməlidir. Nə Azərbaycan, nə də qeyriləri. Bir qrup insan hakimiyyətə qarşı çıxıb, bunu düz ediblər, səhv ediblər, öz daxili işləridir. Mən bu qiyamı düz saymıram. Hakimiyyət nə qədər zalım olsa, bir qrup insanın hakimiyyətə qarşı çıxıb minlərlə insanın qətlinə bais olması şəriətə ziddir. Mən həmişə soydaşlarımıza demişəm ki, başqa ölkənin problemlərinə, xüsusilə də siyasətinə qarışmayın. Özünüzdə yandıracaqsınız.

- Azərbaycan xarici ölkələrə, Suriyaya döyüşməyə gedənlərə sözlünüz nədir?

- O şəxslərlə Suriya ilə bağlı 2 ildir ki, iş aparıram. Bundan əvvəl 2006-2007-ci illərdə İraq, 2003-də Çeçenistan məsələləri olanda belə izahat işləri aparmışam. Adamlara başa salmışıq ki, istənilən bir yerdə cihad deyilsə, cihadın şərtləri olmalıdır. Cihada qoşulmaq üçün əvvəla dövlət başçısının, sonra isə ata-ananın izni olmalıdır. Cihad dediyin yerdə oyun, qurma işlərin olub-olmaması müəyyənləşdirilməlidir. Yəni bu şərtlərə əməl etmədən gedib kiməsə qoşulmaq olmaz. Dünyanın heç bir

olacaq? Mühəndis, müəllim və sair kim olacaq? Qaldı ki, teatra, teatr kimisə yamsılamaqdır. Məhəmməd Peyğəmbər haqda film stilində çəkilmiş kinolara problem yoxdur. Ancaq o kino, o teatr ki, insanın, xalqın mənəviyyatını korlayır, bunun əleyhinəyəm. Quranda, Loğman surəsində deyilir ki, insanlar arasında elələri var ki, boş-boş sözlərlə, lağlağı ilə insanları haqq yoldan azdırırlar. İnsanlara ancaq xeyirli şeyləri çatdırmaq lazımdır ki, onlar maariflənsin, bu xalqa xeyir versinlər.

- Necə düşünürsünüz, teatrda dediyiniz kriteriyalara cavab verməyən tamaşalar qoyulursa, həmin teatr dağıdılmalı, yerlə-yeksan edilə bilər?

- Xeyr! Birincisi, teatrı idarə edənlər orada baş verənlərə görə məsuliyyət daşıyır. Peyğəmbərimiz deyir ki, haradasa xoşagəlməz bir şey gördükdə çalış nəsihət edib düzəldəsən. Yəni biz nəsihət edirik ki, bu din belə lağlağıların, bayağı oyunların əleyhinədir. Düzəldi düzəldi, düzəlmədi, özü bilər. Biz kimik ki? Biz başqaları düşündüyü kimi dağıdan, partladan deyilik. Bizim şəriətdə belə şey yoxdur. Peyğəmbərimiz Məkkədə yaşayarkən Kəbənin içində və ətrafında bütələr olub. İndi sual verirəm, büt, bütperəstlik Allah yanında daha böyük günahdır, yoxsa teatr, səhnə? Əlbəttə ki, bütperəstlik böyük günahdır. Peyğəmbərimiz, onun sahəbələri 13 il Məkkədə yaşadı, bütələr barmağının ucu ilə belə toxunmadı, dağıtmadı. O bütələr ora qoyanlar məsuliyyət daşıyırlar. Qiyamət günü Allah qarşısında, Al-



"Qamət Süleymanovla aramızda yaranan soyuqluğun bəzi səbəbləri var"

yamsılayıb lağlağı etməsi, yoldan çıxarması ona aiddir, mənim elə adamlara qoşulmadığım da mənə aiddir.

- "Əbu-Bəkr" məscidinin açılması ilə bağlı hər hansı bir müraciətləriniz olubmu?

- Mən o məsciddə 3 il imamın müavini olmuşam. Qamət Süleymanovla dost olmuşam. 2000-ci ildən 2003-cü ilə qədər. Sonradan kitab yazmağa, tərcümə etməyə başladım, Azərbaycan, rüs, türk dillərində 70-ə yaxın kitab tərcümə etmişəm. Kitab işi ilə məşğul olduğuma görə məscid fəaliyyətindən kənarlaşmışam. Cümə və namazlarda həmişə orada olmuşam. Oranın bağlanması oranın sonradan idarə edənlər bilər. Mən bilmərəm niyə görə bağlanıb, niyə görə açılıb. Onu özündən soruşun, özü bilər.

- Dediniz ki, Qamət Süleymanovla dost olmusunuz. Hazırda dost deyilsiniz?

- Hazırda aramızda soyuqluq var.

- Nə ilə bağlıdır?

- Şəriət məsələləri ilə bağ-

rafında olanlar daha radikal şəxslər olub...

- Xeyr, tam əksidir, onlar loyallı insanlardır. Əksinə, Qamət dövlət xəttini tutub və bu xətlə getmək niyyətindədir. O, radikalıqla mübarizə aparır.

- Aranızdakı soyuqluq onun mövqeyinə görədir?

- Yox, buna görə deyil.

- Konkretləşdirmək olar?

- Ramazan bayramında həmişə ixtilaf olur. Bəziləri deyir ki, ay çıxmalıdır, bəziləri deyir ki, 1 gün sonra bayram keçirilməlidir. Bəziləri Səudiyyə Ərəbistanı, bəziləri Türkiyə, bir başqaları İranda, digərləri dövlətlə birgə bayramı qeyd etməyin düz olduğunu deyirlər. Belə ixtilafı görə aramız soyuyub.

- Siz Ramazanı hansı təqvimlə keçirməyin tərəfdarı-sınız?

- Etiqadımıza görə dünyanın harasında etibar etdiyimiz müsəlmanlar Ayı görürsə, bütün dünya bununla başlayırsa, mən buna inanıram. Mən çoxluğa tabe oluram.

- Bir-birini qardaş adlandıran dindarların arasında dini məsələlərə baxışların fərqli olması tərəflər arasında dərin uçurumun yaranmasına qədər uzanması normaldır?

- Mənim indiye qədər mediada Qamətin əleyhinə çıxışım olmayıb. Bir kəlmə söz deməmişəm. O, müsəlman qardaşımızdır, Allah rızası, onun yaxşı əməllərinə sevindirəm, yaxşı əməllərini dəyərləndirirəm, səhvlərinə görə də Allah qarşısında özü cavab verəcək.

- Səsinizin gizli yazılmasında, sonradan yayılmasında Qamət Süleymanovun, onun ətrafında olan şəxslərin marağı olmaları haqda iddialar var.

- Mənim əlimdə əsas olmadan kimsənin haqqında pis fikirləşə bilmərəm. Mediada yaza bilərlər ki, bunu edən Qamətdir, onlara qarşı olanları da yaza bilərlər ki, Əlixandır. Bunlar hamısı qalmaqaldır. Belə hallarda bizim əsas mövqeyimiz Allahın bizə buyurduğudur: "Ey iman gətirənlər, bir xəbəriçə sizə gəlib xəbər söylədikdə, o xəbəri doğru olub-olmadığını araşdırın. Yoxsa özünüzdə bilmədən bir kimsəyə pislilik edərsiniz, sonra həmin pisliliyin peşmançılığını çəkərsiniz".

- Səs yazınız yayıldıqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri fikirlərinizin araşdırılacağına söyləmişdi.

- Mən mətbuatı izləmirəm. Haqqımda ciddi bir şey olarsa, onu o dəqiqə bilərəm. Çağırırlar Dini Qurumlara, Ruhani İdarəsinə və ya harasa, mənə izahat istəyərlər ki, bu nə şeydir ki, sən danışmısan. Ciddi bir şey deyil. Bunu söhbətin əvvəlində dedim ki, anonim məktub şəklində mətbuatı yollayıblar. Mətbuat belə şeyləri yaymaqda öz işini görür.

Martın 31-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərafinə ABŞ prezidenti Barak Obamanın adından Ağ Evdə nahar verilib. AzərTAc-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də naharda iştirak edib.

Bunun ardınca Azərbaycan və Amerika prezidentlərinin görüş anını əks etdirən fotolar yayılıb. Müşahidəçilər hesab edir ki, prezidentin Vaşinqton səfəri və keçirdiyi görüşlər Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır və səslənən mesajlar da bunu sübut edir.

Qeyd edək ki, İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə görüşdən bir gün sonra, martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenlə görüşüb. Co Bayden İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı tərəflər ölkəmiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib. Keçirilən görüşlərdə demokratik inkişaf, siyasi və iqtisadi islahatlar mövzusu da müzakirə olunub. Azərbaycan prezidentinin Amerika səfərindən sonra hansı addımların atılacağı ilə bağlı müxtəlif yanaşmalar var. Diqqətçəkən isə budur ki, səslənən proqnozlar da pozitivlik daha çox çoxdur.

"Turan" agentliyinin direktoru Mehman Əliyev "Yeni Müsavat"a bildirdi ki, ABŞ - Azərbaycan münasibətindəki buzun əriməsində daha çox islahatlara hazırlıq mərhələsi öz rolunu oynadı: "Yəni ki, Azərbaycan tərəfi islahatlarla gətməyə hazır olduğunu nümayiş etdirən siyasət yürütməklə həmin buzun əritdi. ABŞ illərdir ki, Azərbaycanda geniş islahatların aparılmasının vacibliyi barədə məsələ qaldırdı və mənəcə, indi Azərbaycan tərəfi buna razılışlıq. Əlbəttə, bu qərara ölkədəki iqtisadi böhran da təsir edir. Amma fakt odur ki, Azərbaycan hökuməti Vaşinqtonda artıq islahatlara gətməyə hazır olduğunu bildirib. Belə olan halda Vaşinqton da Azərbaycana lazım olan dəstəyi verməyə hazır olduğunu bəyan edib. Yəni tərəflər bu məsələdə bir araya gəliblər, bu, çox vacib məsələdir".

M.Əliyev Azərbaycanda konkret atılacaq addımlar barədə də ehtimallarını bölüşdü: "Məsələn, Bayden institusional islahatlar, dəyişikliklərdən bəhs etdi. Bu isə o deməkdir ki, bütövlükdə sistemin dəyişməsindən, hüquqi, dünyəvi, demokratik dövlətin qurulmasından söhbət gedir. Burada iqtisadi is-

lahatlar, demokratik islahatlar nəzərdə tutulub və bu proses gedəcək. Hökumətdə də dəyişikliklər olacaq. Söhbət təkcə şəxslərdən getmir, ümumiyyətlə, idarəetmədə də islahatlar aparılacaq. Yeni islahatlar bütün sahələri əhatə edəcək. Bu vəziyyət təbii ki, gələcəkdə seçkilərə də təsir edəcək. Hətta mən vaxtından qabaq parlament seçkilərinin keçirilməsini də mümkün sayıram. Bu gün

Amma M.Əliyev əmindir ki, son gəlişmələrin ardınca bu vəziyyət dəyişəcək: "Qanunların, hakimiyyətin vəziyyətə münasibətinin dəyişməsindən sonra on minlərlə oğlan, qızlar var ki, önə çıxacaq, yeni biznes sistemini yaradacaqlar, işləyəcəklər. Çünki bizim Rusiyada, Ukraynada, Türkiyədə, başqa ölkələrdə işləyən vətəndaşlarımız görürük ki, nələr yaradırlar. O imkanları onlara burda versə-

baycan hakimiyyətinin öz siyasətini korreksiya etdiyini söyləmək mümkündür. Bu səfər Azərbaycan-Qərb münasibətlərində böhran dövrünü qapatdı və qarşılıqlı əlaqələrdə yeni səhifə açdı. Şübhəsiz ki, bu yeni mərhələ Azərbaycan daxilindəki proseslərə də müsbət təsir göstərməlidir. Bəlkə radikal islahatlar, kardinal dəyişikliklər olmayacaq, amma ən azı yumşalmanın baş verə-

latası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma "DQR"ə dair qəbul olunmuş H.R. 167 sayılı qətnamə ilə əlaqədar Memorandum imzalayaraq dərin təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan hökumətindən və Azərbaycan xalqından dərin-dən üzr istədiyini elan edib. "Ümid edirəm ki, bizi bu vəziyyətdən çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə mən Azərbaycan hökuməti və xalqın-

tik sistemlər qurulandan sonra biz artıq Avropa Birliyinin astanasında olanda, yəni qapını döyürük ki, "biz hazırıq, gəlirik", bax, o prosesdə Qarabağ məsələsi də həll olunacaq. Mən məsələni belə görürəm ki, Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycanın tərkibində qalır, sadəcə olaraq, geniş muxtariyyət verilir. Əsas məsələ o olur ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə kök-

Prezidentin uğurlu ABŞ səfəri - Ölkədə ciddi islahatlar başlayacaq



Mehman Əliyev: "Hökumət dəyişəcək, hətta növbədənəkar parlament seçkilərinin keçirilməsini də mümkün sayıram"

yox, amma yaxın gələcəkdə bu, ola bilər".

Bəs ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələr yenidən revans edə bilərlər? M.Əliyev: "Onların buna gücü çatmaz. Çünki onlar ancaq Rusiyaya güvənə bilirlər. Mən oradan da dəstək görmürəm. Görünən budur ki, gedən proseslərə Rusiya özü ən azı müdaxilə etmir, etmək fikrində də deyil".

Ekspert razılışır ki, Vaşinqton görüşləri bir daha Azərbaycana verilən önəm nüməyişi oldu: "Azərbaycanın önəmi həmişə olub. Ancaq Azərbaycan bu şansdan kifayət qədər zəif istifadə edir. Mən hələ 2004-cü ildə keçirilən böyük bir toplantıda demişdim ki, Azərbaycan mövqeyinə, bütövlükdə resurslarına görə qatarnın önündə gedən, lokomotiv rolunu oynaya bilər. Ancaq biz indi vaqon rolunu oynayırıq. Biz bu rolu çoxdan oynaya bilərdik. Üstəlik də, hər şey bizim əlimizdədir, resurslarımız, yerləşdiyimiz coğrafi məkan, xalqımızın potensialı buna imkan verir. Bizdə insan potensialı işə salınsa, vəziyyət ciddi şəkildə dəyişər. Azərbaycanda ən böyük faciə bundan ibarətdir ki, hakimiyyət insan potensialından istifadə etmədi. Həmişə deyirəm, bütün sahələrdə su çıxan quyuların məhv etdilər, su tökülən quyular yaratdılar. Bu faciəli vəziyyət bizi indiki böhrana gətirib çıxardı".

Politoloq Şahin Cəfərli isə hesab edir ki, dövlət başçısının ABŞ-a səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşləri Azərbaycanın ehtiyatlı şəkildə qərbyönlü xarici siyasət vektoruna üstünlük verməyə başlaması kimi qiymətləndirmək olar: "Son aylara qədər Qərblə münasibətlərin soyuması fonunda Rusiyaya meyillənmiş kimi görünən Azer-

lə, çox şey, özü də sürətlə dəyişəcək".

Ekspert şübhə etmir ki, Azərbaycanda sürətli islahatlara start verilsə, ABŞ başda olmaqla, Qərb təsisatları və dövlətləri ölkəmizə ciddi maliyyə dəstəyi də verə bilər: "Bizim hökumət beynəlxalq maliyyə qurumlarından təxminən 10 milyard istəyir. Onlar da deyirlər ki, Dünya Bankı ondan istənilən 2 milyardı versə, biz də verərik. Dünya Bankı isə deyir ki, siz gedin bu islahatları aparın, vətəndaş cəmiyyəti ilə münasibət qurun, azad biznes mühiti yaradın, o halda maliyyə ayıraram. Ona görə də keçən il Dünya Bankı ilə islahatlarla bağlı çərçivə və sazişi imzalanmışdı. Bax, bu, işə düşməliydi. Onun işə düşməsi üçün Azərbaycanda islahatlar başlamalıdır. Real dəyişikliklər olmayınca beynəlxalq təşkilatlar Azərbaycana dəstək verməyəcək. Amerika ilə münasibətlərin dəyişməsi də Azərbaycanın islahatlardan keçir. İslahatlar olmasa, münasibətlər dəyişməyəcək və vəziyyət daha da pisləşəcək".

Politoloq Şahin Cəfərli isə hesab edir ki, dövlət başçısının ABŞ-a səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşləri Azərbaycanın ehtiyatlı şəkildə qərbyönlü xarici siyasət vektoruna üstünlük verməyə başlaması kimi qiymətləndirmək olar: "Son aylara qədər Qərblə münasibətlərin soyuması fonunda Rusiyaya meyillənmiş kimi görünən Azer-



Şahin Cəfərli: "Bu səfər Azərbaycan-Qərb münasibətlərində böhran dövrünü qapatdı"

cəyinə ümid etmək olar. Siyasi məbusların azadlığa buraxılması bu istiqamətdə ilk ciddi addımdır. Bu addımın davamı kimi yeni addımların atılıb-atılmayacağını görəcəyik. Məntiqlə, təcridən və yavaş-yavaş da olsa, bunun davamı gəlməlidir, çünki əks halda, Qərblə siyasi münasibətlər yenidən dalana dirəne bilər". **Ekspert hesab edir ki, hazırkı pozitiv atmosferin yenidən pozulması Azərbaycan iqtidarına lazım deyil:** "Bu kontekstdə yazıçı Əkrəm Əylisliyə qarşı hüquqi təqiblər və onun barəsində cinayət işinin açılmasını anlamaq çətin-dir. Bu, yeni mərhələnin ruhuna uyğun deyil, hətta belə təsəvvürə yaranır ki, içəridə hansısa qruplar prezidentin siyasətini sabotaj etməyə cəhd göstərir. Düşünürəm ki, ABŞ-dan qayıdan ölkə rəhbəri bu məsələyə müdaxilə edəcək".

ABŞ-Azərbaycan münasibətlərinin Qarabağ məsələsinin ədalətli həllinə hansısa töhfə verib-verməyəcəyi də Azərbaycan vətəndaşını düşündürən əsas məsələdir. Hər halda, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanatların səslənməsi Qarabağ danışıqlarında mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə görüşüdüğü gün ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cufey Soukinin Azərbaycandan üzr istəməsi də diqqətçəkən hadisədir. C. Souki Havay ştatı Nümayəndələr Pa-

dan səmimi şəkildə üzr istəyirəm"-bəyanatının ortaya çıxmasında şübhəsiz ki, Bakı-Vaşinqton münasibətlərində buzların əriməsi öz sözünü deyib. Məhz bu ərəfədə separatçı rejimlə bağlı qərarın qəbulu da sərbəbsiz ola bilməzdi və şübhəsiz ki, burada Azərbaycan prezidentinin ABŞ səfərinin uğursuz alınması istəyi də olmamış deyildi. Hər halda, Azərbaycan ABŞ-dan bir daha Qarabağla bağlı dəstək ala bildi. Qeyd edək, Azərbaycan prezidenti C.Baydenlə görüşdə də Qarabağ münasibətlərində həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyəti mövqeyinə görə minnətdarlığını bildirib, bu münasibətin həll olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı həmsədr ölkə kimi ABŞ prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident münasibətlərin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib.

Qarabağ məsələsinin həlli-nə fərqli kontekstdən yanaşan Mehman Əliyev bu məsələdə islahatların əsas rol oynaya-cığını vurğuladı: "Qarabağ məsələsinin həlli Azərbaycanda demokratiyanın qurulmasında keçir. Demokratiya qurulmasa, Qarabağ məsələsi həll olunmayacaq. Azərbaycanda da, Ermənistanda da demokra-

lik dəyişiklik baş verir. Hər şey barış və əməkdaşlıqdan keçir, o da iki ölkənin Avropa Birliyinə daxil olması ərəfəsində baş verəcək".

Şahin Cəfərli isə güman edir ki, Qərblə yaxınlaşma Dağlıq Qarabağ münasibətlərində həlli prosesinə də təsir edə bilər: "Biz Vaşinqtonun həll prosesinə daha yaxından cəlb olunmasına və məsələyə daha fəal müdaxilə etməsinə nail olmalıyıq. Bu gün ATƏT-in Minsk Qrupunun hər 3 həmsədrinin bərabər hüquq və vəzifələrə malik olmalarına rəğmən, sirr deyil ki, münasibətlərin həlli Moskvanın inhisarındadır. Azərbaycan bu vəziyyəti dəyişdirməyə çalışmalıdır və bunun yeganə yolu ABŞ-ın nizamlanma prosesində daha fəal və təşəbbüskar şəkildə iştirakından ibarətdir. Son vaxtlar ABŞ və Rusiya arasında məhsuldar dialoq qurulub, tərəflər Suriya kimi olduqca mürəkkəb bir məsələnin həllində öz maraqlarını uzlaşdırmağa çalışıblar. ABŞ-ın əlində Rusiyaya, konkret prezident Putinə qarşı ciddi təzyiqlər və təhdidlər olması konspiroloji nəzəriyyə yox, faktıdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu dialoqda Dağlıq Qarabağ münasibətlərində gündəmə gəlməsinə çalışmalıdır. Yalnız bu halda mövcud "status-kvo"nun dəyişməsinə və "buz"un əriməsinə ümid etmək olar. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Azərbaycanın ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə etməsi önəmli və qiymətli bir addımdır. Vaşinqton bu bəyanatdan irəliləyən real siyasət yeritməyə başlayarsa, həll prosesində müsbət doğru dəyişiklik baş verə bilər". **Bununla belə, politoloq tələskən nəticələrin çıxarılmasını da düzgün saymır:** "Əlbəttə ki, Azərbaycanın Qərbdə doğru kəskin reveransını və birmənalı şəkildə Qərbin xeyrinə strateji seçim etməsinə gözləmək doğru olmaz. Yuxarıda "ehtiyatlı" ifadəsini təsadüfən işlətmədim. Öminəm ki, Rusiya ilə münasibətlərin pisləşməsinə yol verilməyəcək və rəsmi Bakı istər şimal qonşumuzla, istərsə də cənub qonşumuz İranla əlaqələrin pozitiv xarakterini qorumağa çalışacaq, xüsusən iqtisadi sahədə bu dövrlərlə münasibətlərin inkişafı yönündə siyasət yeridəcək".

Azərbaycan prezidentinin Amerikaya səfəri, ABŞ prezidenti, dövlət katibi ilə görüşüb şəkil çəkdirməsi çox müsbət həldi. İ.Əliyev Vaşinqtona getmədən öncə xeyli siyasi məhbusu azad etdi. Bir neçəsinin də azad ediləcəyi gözlənilir. İdarəçilikdə, siyasi münasibətlərdə yumşalmanın olacağı, daxili siyasət kursunun dəyişəcəyi, "idarəolunan demokratiya" modelinə keçiləcəyi iddia olunur. Bütün bunlar Qərblə Azərbaycan iqtidarının yeni-dən anlaşmasının əlamətləridir və müsbət tendensiyalardır.

Sosial şəbəkələrə transfer edən müxalifət indiyədək tələb edirdi ki, hakimiyyət ABŞ-la yaxınlaşsın, qərbyönlü siyasi xəttə qayıtsın, Rusiyaya qucaq açmasın... Baxın, sizin dedikləriniz olur, indi nədən narahət və narazısınız?! İqtidar təmsilçiləri Rusiyaya gedəndə, Putinlə, Lavrovla görüşəndə bəyanat verirsiniz ki, Azərbaycan totalitar rejimlərlə yaxınlaşır. İndi dövlət başçısı dünyanın demokratiya beşiyi adlandırılan bir paytaxtdadır. Orda görüşlər keçirir, həmin görüşlərdən məlumatlar, fotolar yayılır.

Müxalifətin AXCP və Milli Şura qanadını anlayırıq. Bu səfər onların indiyədək apardığı təbliğatı darmadağın etdi. Əli Kərimli, müavinləri, Milli Şuradakı ortaqları Qərbin Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlərə əl atacağını, sanksiyalar tətbiq ediləcəyini yazırdı, söyləyirdi. İlham Əliyevin Vaşinqtona son səfəri Kərimlinin gözləntilərini və təbliğat sistemini iflic edib. Təsəvvür edin, İ.Əliyev Vaşinqtonda ABŞ



Obamanın Əliyevə şifrəli mesajı - "arxandayıq"

prezidenti səviyyəsində qəbul olunur, AXCP-nin qəzeti yazır ki, İlham Əliyev çıxılmaz vəziyyətə düşüb. Bu, təkcə qərəz deyil, həm də siyasi səbatsızlıqdır, dünyada və ölkəmizdə gedən proseslərə göz qapatmaq, başını quma soxmaq.

Azərbaycan hakimiyyəti illər sonra Qərblə ciddi anlaşma çərisindədir. Tərəflər insan haqları, siyasi məhbus problemi də daxil olmaqla, xeyli sahədə anlaşma əldə edib. Yuxarıda da yazdığımız kimi, bunun ilkin nəticələri var - 16 siyasi məhbus zindandan buraxılıb. Bu məhbuslar məhz ABŞ-la Azərbaycan arasındakı razılaşmanın nəticəsində azadlıqdadırlar. Təzyiqdən söhbət gedə bilməz. Ötən ilin dekabrında rəsmi Bakıyla təzyiq və təhdid dilində danışıldı, nəticədə hətta bir siyasi məhbus da dekabr əfvinə düşmədi. Bu dəfə Qərb bu məqamı nəzərə alıb "yumşaq güc"dən istifadə etməklə siyasi məhbus probleminə ciddi irəliləyişə nail oldu.

Virtuala köç etmiş müxalifət təbliğat və əks təbliğat metodları AzTV stilindən kənara çıxmır. İnkarcılıq, görməzdən gəlmə, xırda məsələləri şişirtmək, ciddi proseslərə balaça gözlükdən baxmaq hər iki düşərgənin mediasının əl çəkə bilmədiyi metoddur.

Azərbaycan iqtidarının ABŞ-la yaxınlaşması, anlaşması Azərbaycanın şansını artırır. Ölkəmizdə demokratiyanın gelişmesini şərtləndirir. Buna sevinmək lazımdır - qıcıqlanmaq, əsəbiləşmək yox. Çünki bu proses həm də müxalifətin perspektivinə işləyir. Bu düşərgənin siyasi səhnədəki rolunun artmasına gətirib çıxara bilər.

Müxalifət İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı heç bir təbliğat qura bilmir. Çünki ortada fakt var - Barak Obama əlini Azərbaycan prezidentinin kürəyinə qoyub onunla şəkil çəkdi. Bu, həm də ABŞ prezidentinin, Ağ Ev administrasiyanın mesajı da sayıla bilər - "arxandayıq, Rusiyaya qarşı dirəne bilərəm"...

Müxalifət ABŞ prezidenti ilə görüşə bilmir, bu, bəllidir. Kerri ilə də kontakt mümkün deyil, anlayırıq. Heç olmaya çalışıb ABŞ-dan ölkəmizə gələn orta və kiçik ranqlı diplomatlarla görüşsünlər. Onlarla şəkil çəkilib facebookda yaysınlar. Bunu bacarmadan İlham Əliyevin Obama ilə görüşünə "ilişmək" heç də uğurlu siyasi texnologiyaya sayılmaz.

Sayılanlardan olun...

□ Azər AYXAN

"Azərbaycan-ABŞ münasibətləri yeni, dinamik inkişaf yoluna qədəm qoyub"

Qabil Hüseynli: "Bu bəyanatlar Qarabağ münaqişəsinin ədalətli həllində Vaşinqtonun pozitiv mövqe tutacağı deməkdir..."

Azərbaycan prezidenti İlham Əliyevin martın 31-də Vaşinqtonda ABŞ vitse-prezidenti Co Baydenlə görüşündə Bayden İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan prezidentinin martın 30-da ABŞ dövlət katibi Con Kerri ilə görüşündə də ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib. Belə ki, görüşdə Qarabağ məsələsi də müzakirə mövzusu olub. Con Kerri deyib ki, ABŞ Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyir, bu, danışıqlar yolu ilə həll olunmalıdır. Kerri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib, sərhəddə və cəbhə xətti boyunca zorakılığın artmasından narahatlığını ifadə edib. Eynü zamanda beynəlxalq hüquq prinsipləri, BMT Xartiyası və Helsinki Yekun Akti bazasında davamlı sülhə nail olmaq üçün hər iki tərəflə əməkdaşlığa sadıq olduqlarını bir daha təsdiqləyib.

Ekspertlər bildirir ki, ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılara yardımı dayandırmasının ardınca Amerikadan Azərbaycanın ərazi bütövlüyünə

yüksək səviyyədə dəstəyin ifadə olunması Azərbaycan üçün ciddi uğur sayıla bilər. ABŞ-ın bu mövqeyinin Qarabağ münaqişəsinin ədalətli həlli üçün ciddi önəm kəsb etdiyi və bu mövqeyin həll prosesinə təsir göstərəcəyi bildirilir.

Bu barədə "Yeni Müsavat" a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan-ABŞ münasibətləri özünün tarixi mərhələsinə yaşıyır: "Azərbaycanın dövlət başçısı öz prezidentliyi dövründə ilk dəfədir ki, Vaşinqtona səfər edir və yüksək səviyyəli görüşlər keçirir. Dövlət katibi Con Kerri ilə, ABŞ-ın vitse-prezidenti ilə olan görüşlər, görüşlərdə ABŞ-ın Azərbaycanı dəstəklədiyinin ifadə edilməsi onu göstərir ki, ABŞ-Azərbaycan münasibətləri doğrudan da strateji tərəfdaşlıq səviyyəsindədir və gələcəkdə münasibətlərin çoxşaxəli xarakter alması bu münasibətlərin

keyfiyyət çalarlarını daha da artırmağa imkan verəcək. Dağlıq Qarabağ məsələsinə gəldikdə, açıq qeyd etmək lazımdır ki, Amerika məsələdə son iki ildə xeyli pozitiv görüşlər ifadə edib. Məsələn, ABŞ bir neçə bəyanatında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib. Bundan başqa, o, açıq surətdə Ermənistanın bir-tərəfli qaydada hərbişədirilməsini və Ermənistanın Rusiyanın satəllitə çevrildiyi barədə fikirlər bəyan edib. Zənnimcə, ATƏT-in Minsk Qrupu həmsədrləri içərisində fəal, ardıcılı bəzən verdiyi şərhlərə baxmayaraq, ABŞ-dan olan həmsədr Ceyms Uorlikdir. Məsələn, 7 rayonun Azərbaycana qaytarılması məsələsinə vəzifəyə təyin edildikdən bir neçə ay sonra Ceyms Uorlik gündəmə atıb və bu mövqeyini hər fürsətdə təkrarlayır. Bu 7 rayon məsələsi, məsələn, Rusiya ilə Azərbaycan arasında danışıqlarda bir bazarlıq obyektinə çevrilib. Həm də bu zaman kompensasiya məsələləri, məskunlaşmış əhəlinin çıxarılması, Laçın dəhlizinin, Laçın rayonunun Ermənistanə verilməsi kimi tələblərlə müşayiət olunan bazarlaşma söhbətləri ortaya çıxır,



Rusiya tərəfindən vədlər verilir, məhz ABŞ bildirib. Onun ardınca Almaniya və digər bir neçə dövlət bu məsələdə prinsiplilik göstərib. Bu mövqeyi əslində ABŞ indi də ortaya qoyur. Azərbaycan prezidenti özünün twitter səhifəsində münasibətlərin ABŞ-la strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını, bu səviyyənin daha da təkmilləşəcəyini bildirib. Bu, onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri yeni bir dinamik inkişaf yoluna qədəm qoyub. Bu yol ABŞ-ın Qarabağ münaqişəsinin ədalətli həlli üçün ciddi addımlar atacağı ehtimalını gücləndirir. ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə açıq dəstəyi ifadə etməsi Qarabağ münaqişəsinin işğalçı Ermənistanın mövqelərini zəifləməsinə təkan verəcək. Amerikanın Qarabağ məsələsinə özünü göstərmiş oldu. Bu bəyanatlar münaqişənin ədalətli həllində ABŞ-ın pozitiv mövqe tutacağı deməkdir".

Politoloq ABŞ-da erməni lobbisinin, xüsusilə Erməni Milli Konqresi adlanan güclü maliyyə resursları olan bir təşkilatın mövqəsinə baxmayaraq, ABŞ-ın Qarabağ məsələsində Azərbaycanın mövqeyinə xeyli yaxın mövqe nümayiş etdirən yeganə ölkələrdən biri olduğu qənaətinə gəlir: "Azərbaycanın ərazi bütövlüyü məsələsinin ən yüksək səviyyələrdə bəyan edilməsi Azərbaycanın dəstəkləndiyinin nümayiş etdirilməsidir. Ermənistanın təcavüzkar dövlət olması barədə də Qərbdə ilk mövqeyi

Etibar SEYİDAĞA



Səudiyyə Ərəbistanı neft hasilatını dondurmaqdan imtina etdi

Səudiyyə Ərəbistanı İran və digər iri neft hasilatçılarımla razılaşmaya qoşulmayacaqları təqdirdə hasilatı dayandırmayacağını deyib.

Modern.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə taxt-tacının varisi və ölkənin müdafiə naziri Məhəmməd bin Salam məlumat verib.

Onun sözlərinə görə, İran neft hasilatını dondurmama, krallıq da analoji addımı atacaq.

Qeyd edək ki, neft hasilatı ilə bağlı aprelin 17-də Qəterin paytaxtı Dohada 12 ölkənin - Səudiyyə Ərəbistanı, İran, Rusiya, Venesuela, Qəter, Nigeriya, Əlcəzair, Nigeriya, Ekvador, Bəhreyn və Omanın nümayəndələri toplaşacaq.

“Ramil Səfərov Bakıya gedən gün türmədən eyni vaxtda 14 qara maşın çıxdı...” - bir əməliyyatın sirri



Azərbaycanlı zabitin ekstradisiya əməliyyatının müdhiş pərdəarxası, detallar, gizli məqamlar...; Əməkdaşımız azərbaycanlı zabitin saxlandığı türmədən yazır



“Yeni Müsavat”ın müxbirinin mart ayında Macarıstana gerçəkləşdirdiyi səfərin ən maraqlı fraqmenti Ramil Səfərovun cəza çəkdiyi müəssisədə olması idi. Daha dəqiq desək, müəssisənin həyatında, onun yerləşdiyi küçədə olduq. Ən önəmlisi isə erməni zabiti qətlə yetirən zabitimizin həbs günləri barədə bilinməyənləri öyrəndik. Bu məsələdə isə bizə yardımçı olan heç şübhəsiz ki, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli oldu.

DOSYE: Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmsid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayında 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” sayılı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabiti qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ilin 31 avqustunda isə azərbaycanlı zabıt xüsusi reyslə Vətənə dönüb. O, Budapeştdən Azərbaycana yola salınıb, ekstradisiya olu-

nub. Hələ təyyarədə ikən R.Səfərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv olunaraq azadlığına qovuşub. Azərbaycan Respublikasının öz zabiti uğrunda beynəlxalq səviyyədə verdiyi mücadilə ölkə ictimaiyyəti tərəfindən böyük təqdir qazanıb. Hətta müxalifət düşərgəsi də İlham Əliyevin bu addımını təqdir edib və dəstəkləyib.

Lakin bir sıra güclər və xüsusilə də Ermənistan tərəfi bu prosesdən şikayətçi olub. Azərbaycan zabiti Ramil Səfərovu həbsxanada öldürməyə qədər plan quran erməni lobbisi bu cür məğlubiyyətlə hələ də barışmaq istəmir...

Bura qədəri ilə Azərbaycan oxucusu məlumattır. Bəs həbs günləri, türmədəki yaşantıları...? Bu barədə Azərbaycan oxucusu nisbətən az məlumata malikdir.

Budur, Budapeştin Kozma küçəsində yerləşən ömürlük məhbusların saxlandığı türmə... Məfillərlə əhatə olunub. Sakit küçə, 10 dəqiqədən bir maşın keçər, ya keçməz. Biz çəkiliş etdiyimiz müddətdə isə türmənin kameralarından boylanan məhbuslar öz dillərində nəse qışqırırlar. “Yəqin çəkilişdən narazılıq var”, düşünürük: R.Əmirli deyir ki, ömürlük məhbuslar öz dillərində bizi salamlayıb, “bizi də unutmayın”, deyirlər.

Biz isə müsahibimiz Ramiz Əmirli ilə R.Səfərovun bu divarlar arasında keçən günlərini danışır, onları yada salırıq. - Ramil Səfərov bura NA-

Ramiz Əmirli: “Prosesə 2010-cu ildə start verildi...”

TO-nun əməkdaşlığı çərçivəsində gəlmişdi. Orda ermənilər də olub. Futbol oynayan zaman ermənilər topu onun üzünə vurur, qəhqəhə çəkib Azərbaycan barədə danışmışlar. Hətta Ramilə “sənin oxumaq vaxtın deyil, torpağını azad etmə vaxtıdır”, “sizin qızlarınızı hamilə qoymuşuq, inşallah, doğulan uşaqlar gəlib müharibədə sizinlə üz bəüz vuruşurlar”, deyirmişlər. Çox təhqiramiz şeylər olub hamısı. Ən sonuncu dəfə isə Qurgen adlı erməni zabiti ayaqqabısını bayrağımızla ilə silib, zibil yeyişinə atmışdı. Ramil hətta yataqxananın rəhbərliyinə bu barədə şikayət də etmişdi. Yəqin ki, onlar lazımi tədbir görseydilər, sonuc fərqli olardı. Qətl günü isə belə olub. Ramil mənə danışdı ki, gördüm, bir-iki dəfə vurmaqla heç nə düzəlməyəcək. Ona görə də qərar verdim ki, bu məsələni kökündən həll edim. Balta alıb mağazadan, otağına girib. Davamını bilirsiniz...

- **Bəs həbs günləri necə keçib? Depressiya, gərginlik...?**

- Depressiya təbii ki, olacaqdı. Burda bizim kimimiz var idi ki? Tək vəkil Adil İsmayılovun orda bir neçə ay oturmaları ilə nə olacaqdı ki? Gərək vəkil yerli olaydı, işi birbaşa həll edəydi. Ermənilər də o vaxt məsələni belə qabartdılar ki, ömürlük həbs verilməlidir. Bu məsələdə zəif olduq.

- **Bəs diaspora?**

- Nə diaspora? Diasporanı - mənə həmin vaxt Bakıda türməyə salmışdılar. Cibi boş diaspora nə edə bilər ki? - **İçəridə ona ciddi təzyiqlər**

olub?

- Bəli, onu sındırmaq istəyiblər. Amma həmin vaxt orda heç kimimiz yox idi. Kim onun üzünə vurur, qəhqəhə çəkib mənə gəldim, macar dostlarımla köməyi ilə içəri ilə əlaqələr, dostluqlar qurduq. Onun ürəyi istəyən formada təminatını qurduq. Hətta orda yatan bir məşhur aktyor Ramil Səfərovla görüşmüşdü. Demişdi ki, vətənin naminə belə bir iş tövətməyə, sənə halal olsun. Yeni biz təbliğatı Ramilin xeyrinə qurduq.

- **Türmədə Ramil Səfərovun maddi şəraitinin, vəziyyətinin yaxşı olması üçün nələr edildirdi?**

- Səfirimiz hər ay ona bəlli məbləğdə pul göndərirdi. Ərzaq da aparılırdı. Biz onunla əlaqəyə girdik. Mən bura gələndən 2-3 ay sonra artıq Ramilin çıxarılması üçün razılıq aldıq. Artıq bu işin burda “hə”sini yüksək səviyyədə aldım. Amma səfirimiz Həsən Həsənovun adından konsul Eldar Əliyev zəng etdi. Dedi ki, “bizə sizə məlumatlara görə, bu işlə məşğulsuz. Səfirin, dövlətin adından sizə deyirik ki, bu işdən vaz keçməlisiz, onunla biz məşğul olacağıq”. Dedim ki, bu işdən mənə vaz keçməyə haqqınız yoxdur. Məqsədim eloğluma yardım etməkdir. 2 ay sonra Həsən Həsənovu Macarıstandakı səfirlikdən Polşaya göndərdilər.

- **Yəqin ki, türmədən tez-tez zəng edirdi sizə...**

- Təbii. Ramil gündə 3-4 dəfə zəng edirdi. Onun türməsi də yaxşı idi, şəraiti də.

- **Bəs Ramil Səfərovun Azərbaycana qaytarılması pro-**

sesi nə zamandan aktivləşdi, inandırıcılıq qazandı?

- Cəhdlər çox idi, amma hamısı uğursuz idi. Bizə deyirdilər ki, bunu ağılınıza da gətirməyin. Heç zaman bu, inandırıcı olmayıb. Professor İlham Rəhimov, səfirimiz inanırdı, çünki danışıqda ciddi səviyyədə məsələyə 2010-cu ilin axırında start verildi. O zaman bu işin “hə”sini almışdıq. Amma razılıq almaqla iş bitmir ki. Burada dövlətin də rəyi əsasdır, onun razılığı olmalıdır. Bu məsələdə isə professor İlham Rəhimova müraciət etmişəm. O da şəxsi təyyarəsi ilə bura gəlib, araşdırıb, ondan sonra azadlığa çıxma prosesi sürətləndi. Sənədlərinin hazırlanması, prosedurun həyata keçirilməsində addım-addım iştirak etmişəm. Hətta Ramilin atası Sahib kişi də buna inanmırdı.

- **Zəruri qeyd: Professor İlham Rəhimov həmin vaxtlar mətbuata açıqlamasında bildirdi ki, proseslərdə prezident İlham Əliyevin tapşırığı ilə iştirak edib, Azərbaycan dövlətinin maraqlarını təmsil edib.**

- **Ramil türmədən çıxan gün siz də hadisələrin içində idiz?**

- Türmədən çıxmağına 10 gün qalmışdan mənə yuxularım çəkilməmiş, qarın ağrıları başlamışdı. O bildirdi ki, 5-ci gün saat 3-ün yarısında türmədən çıxacaq. Hətta ona demişdik ki, amandı, hiss olunmasın çıxacağı, sən həmin gecə yat. Ancaq o sevindiyindən yata bilməmişdi (gülür). Otağıni yığırdı, əşyalarını bir yerə toplaıyıb. Gəlib qapısını döyəndə isə görüblər ki, içəridə hazırdır. “Niyə oyaqsan”, soruşublar, otağıni yığırdığımı deyib. Onu maşına mindirdilər, eyni vaxtda türmədən 14 qara maşın çıxdı. Onlardan 7-si sağa, 7-si sola buruldu. Onu aparacaq özəl təyyarəmiz şəhərə enmişdi.

Hətta o, burdan gedənə qədər iki dəfə maşından düşürülüb, paltarını dəyişdirdilər.

- **Nə üçün?**

- Ola bilirdi ki, paltarında nəse olsun, izlənilsin. Bu da kəşfiyyat işi idi. Hətta o gedib maşından düşürülüb, təyyarəyə yaxınlaşanda belə ehtiyatı əldən verməyiblər. Təyyarədə onu qarşılayan azərbaycanlıların gerçəkdən bizimkilər olduğundan əmin olmaq üçün Ramilə deyiblər ki, “onlardan öz dilində nəse soruş, gör ləhcələrindən nə hiss edəcəksən? Təmiz danışırlar? Gerçək azərbaycanlıdılar?” Onların belə xəfiyyə ola biləcəyi ehtimalını nəzərə alıblar.

- **Siz onunla getmədiz... Burda qaldız.**

- Mən onunla hara gedə bilərədim? O gedəndən sonra mənə burdakı evimi 7 gün bu ölkənin MTN-i qoruyub. Heç yerə gedə bilməzdim. Bu işə görə ailəmin yuxuları qaçmışdı. Hamısı narahət idi ki, bu işə görə ailəmi məhv edə bilirdilər. Mən onun getməyinə 9 gün qalmış bilirdim ki, təyyarə hara enəcək, necə gedəcək. Hətta mən onun nişanısını da yazmışdım ki, “ağ atlı oğlanını filan tarixdə, filan saatda Bakıya yola salacağıq”. Atası isə deyirdi ki, “Ramil, sən mənə boş şeylərlə dəli eləyəsən”.

- **Bəs indiki yoldaşı ilə tanışlıq hekayəsi necə olub? Bu barədə da mediada fərqli hekayələr danışılır.**

- Mən bilərəm ki, onlar məktublaşılıb. Qız onu gözləyib. Hətta evlərində paxlava bişirib, ona türməyə yollamışdı.

- **Toylarında isə olmamı siz...**

- Gərək onların toyu da mənsiz olmayaydı. Mən ora dəvət olunmalıydım. Nə qədər gizli keçirilse də, mən də orda iştirak etməliydim.

□ **Sevinc TELMANQIZI**



Qaz buraxan alimlər

Zamin Hacı
zaminhaci@gmail.com

Mənim Hamlet İsaخانlıya heç bir rəğbətım yoxdur, hətta əksinə, gül kimi riyaziyyatçı alim olmasına baxmayaraq mənasız nəzn parçaları quraşdırmağa girişib axırda AzTV-nin evlənmək-boşanmaq verilişlərində ekspertə çevrilməsinə vaxtilə gülmüşəm. Ancaq bugünərdə onun yaratdığı Xəzər Universiteti tələbələrini etiraz aksiyasını görəndə Hamlet bəyə yazığım gəldi. Tələbələr ölkəmizdə siyasi-ictimai islahatlar, insan hüquqlarına hörmət, Dağlıq Qarabağın dərhal işğaldan azad olunması kimi tələblər irəli sürmüşdülər. Zarafat edirəm, nəzərə alın ki, bu yazı 1 apreldə klaviaturaya çirpilmişdir. ("Qələmə alınmışdır" ifadəsi artıq arxaizmə dönmək üzrədir). Tələbələr Hamlet İsaخانlıdan tələb edirdilər ki, onlara universitet ərazisində... siqaret çəkməyə icazə versin. Başqa bir etiraz isə imtahanda hər otaqda 4-5 nəzarətçinin olmasından idi. Görünür, bu halda "şparqalka"dan yararlanmaq çətinləşmiş. Başqa tələblər də var idi: dərslər oxumadan qiymət almaq, diplomun 4 ayda əldə edilməsi, yeməxanada xəş və xəngəl verilməsi, istənilən vaxt koridorda professorun qarnına tək vuruş qaçmaq hüququnun təmin olunması və sairə.

Sizə zarafat gəlməsin, təhsil sistemimiz Brejnev deyən kimi, iri addımlarla irəliləyir. Misir müəllimin qaranlıq Misir epoxasından qalma toxumlar cücərib, artıq meşəyə dönmüşdür. Bu yaxında bir professorun intervüsünü oxudum, deyirdi ki, bütün elmlər dini kitablarda yazılıb, qələt ələmiş riyaziyyat-zad öyrənmişik. Deyirdi, insan ölənə qədər öz beyninin cəmi 12 faizindən istifadə edir, gör qalanlarından istifadə eləsə nələr olar. (Açıq, intervüdə sonra mənə qənaət yarandı ki, hörmətli alim öz beyninin heç 2 faizindən də istifadə eləmir). Halbuki internetdə yüngülvari araşdırma aparsa görür ki, beynin guya hansısa faizdən istifadəsi mifdir, yalançı elmlər kateqoriyasından, fantastik kinolar üçün mövzularından biridir. İnsan beyninin hamısından yararlanırlar - əlbəttə, söhbət sağlamlıq insanından gedir. Beynin hər hissəsinin də öz funksiyaları var.

Yaxud Azərbaycanda geniş yayılmış mif var, guya genləri dəyişdirilmiş məhsullar (GMO) insanda sağalmaz xəstəlik yaradır. Bunun heç bir elmi sübutu, təcrübədən çıxmış faktları yoxdur.

Mətbuat, KİV belə gopların vətəndaşlar arasında yayılmasında mümkün qədər diqqətli olmalıdır, ancaq kimə deyirik? Jurnalist üçün sarılmaq daha önəmlidir. Məsəl üçün, bu yaxında yudurma buraxıldı ki, guya Bakıda hansısa gurultu qopubdur. Kimşə qaz buraxır, sonra bunu "Paytaxtı sarsıdan səs" adıyla özünün şokxəbərlərində.az saytında yayır, başqası ona istinad edir və Qaqarın demişkən, "getdik ey!" Yalanın biri bir qəpikdən ucuz olur. Biri deyir mikroqiyamətdir. O biri yazır ola bilməz, mikroqiyamət mikrorayonda olmalıdır. Başqası - Yer in tektonik quruluşu, Bakının geologiyası haqda xəbəri olmayan - yazır ki, guya paytaxt sürüşməyə hazırlaşır, bu da plitələrin səsi imiş. Elə bil Bakı qazandır, bunu plitənin demirine sürtmüşən, səsi çıxıb.

Bu gopların yayılmasında AMEA seysmologiya idarəsinin də böyük rolu oldu. Çox savadsız açıqlama vermişdilər: "Qobudakı stansiyamız nəşə qeydə alıb, ancaq bu, zəlzələ deyil". Sən axı zəlzələdən başqa nə qeydə ala bilərsən? Bəlkə uçan boşqabların siqnalını tutmaq imkanın var? Yaxud cəhənnəmin dibindən gələn səslərin melodiya yazılışı ilə meşğul olursunuz? "Bir səs eşitməmişik, bilmirik nə səsidir" - ancaq bizim AMEA kimi gerizəkəli orqandan xalqa belə xəbər sızdırmaq olar. Sizi alim sayanın kül başına. Necə ki, olur elə.

Ancaq ən karikatur izahlardan biri təbii ki, parapsixologiya elmləri doktorumuz, pırşınaslıq üzrə alim, Şeyx Nəsrullah mükafatı laureatı Həmid Hərisçi yoldaşdan gəlmişdir. "Yeni Müsavat"ın müxbiri alimdən Bakıdakı səsə səbəbini soruşur (AMEA elə deyəndən sonra, əlbəttə, iş Həmid ağaya qalır), Həmid ağa deyir: "Bunun səbəbi qitəmizdəki maqnit qütblərinin yerini dəyişməsi ilə bağlıdır". Müxbirin azca savadı olsa deyər ki, bir dəqiqə dayan, hansı qitədən, hansı qütblərdən danışırısan, bizim planetdə cəmi 2 maqnit qütbü var, onun da biri Arktika zonasında, o biri Antarktida materialındadır. Maqnit qütblərinin yerdəyişməsinin, maqnit anomalialarının Yere təsiri isə yüz min illərlə ölçülən, bizim gündəlik hiss etməyəcəyimiz zaman qrafikində olan hadisələrdir. Üstəlik, bu iş gurultu ilə olmur - Formula-1 yarış deyil.

Ancaq müxbir etiraz eləmir. Bəlkə bilsə də eləməz, necə deyirlər, gop da olsa maraqlıdır axı. Bizə maraqlı gop adı həqiqətdən doğmadır. Respublikanı da elə bu üsulla idarə edirlər.

Ankara və Moskva arasında buzlar ərimək üzrə

Ötən ilin 24 noyabrında Rusiyanın "Su 24" hərbi təyyarəsinin paraşütlə tullanmış pilotunu öldürdüyü iddia olunan "boz qurdçu" Alparslan Çelikin həbsi xəbəri yayılıb. Məlumatlara görə, Çelik yoldaşları ilə birlikdə İzmirdə restoranların birində həbs olunub. Onunla bərabər, daha 14 nəfərin ifadəsinin alınması üçün nəzarətə götürüldüyü deyilir.

Lakin nəzarət altına alınanlardan biri Serkan Kurtuluşun vəkili Siddiq Caner onların həbs edilməsinin yanlış olduğunu bildirib: "Bu insanlar soydaşlarına dəstək verməkdən başqa qanunazidd heç nə etməyiblər. Tutulmalarını doğru qəbul etmirik", - deyərək əlavə edib. Alparslan Çelik isə həmin rus təyyarəsinin onları bombaladığını və döyüş yoldaşlarının həlak olduğunu bildirib. "Hər gün sivil türkmənlərə bombalar yağdırılan birinə mənim vicdanımda yer yoxdur", deyərək vurğulayıb.

Xatırladaq ki, Suriyada Bayır-Bucaq türkmənlərinə dəstək olaraq Türkməndağında Əsəd rejiminə qarşı döyüşən Alparslan Çelik təyyarənin pilotunun öldürülməsindən sonra Rusiya kaşfiyyat orqanlarının hədəfinə çevrilmişdi. Moskva Ankara ilə barışığın üç şərtindən biri kimi, məhz onun həbsini tələb edirdi. Yerdə qalan iki şərt - Türkiyə dövlətinin üzr istəməsi və ölənlərin ailəsinə təminat ödənməsi ilə bağlı idi.

Maraqlıdır ki, bu xəbər yayılması fonunda Vaşinqtonda, Bruking İnstitutunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya barışığı çağırış edib. O, regional problemlərin həlli üçün Rusiya-Türkiyə əməkdaşlığını bərpa etməyə çağırıb.

"Təəssüf ki, 24 noyabr olayından sonra Rusiya ilə münasibətlərdə ağır dövr yaşayırıq. Biz bundan narahat oluruq. SSRİ-nin dağılmasından sonra əlaqələr uğurla inkişaf edirdi, ancaq son illər, hətə "Su-24" insidentində bu münasibətlər Rusiya rəhbərliyinin apardığı siyasət üzündən korlanmağa başladı. Moskvanın bizim üçün anlaşılmaz olan kəskin reaksiyasına baxmayaraq, regional problemlərin həlli üçün əməkdaşlığımızı yeniləməliyik, çünki Rusiya və Türkiyə bizim coğrafiyamızda mühüm ölkələrdir. Gözləyirik ki, rusiyalı həmkarlar bunu başa düşəcəklər" - Ərdoğan qeyd edib.

Ümumiyyətlə, son ayların müşahidələri iki ölkə münasi-



Türk-rus barışığı yönündə mühüm gəlişmə - Bakı üçün uduş...

24 noyabr insidentindən sonra tərəflər anlaşmaya bunca yaxın olmayıb; pilotu vuran "boz qurdçu"nun saxlanması fonunda Ərdoğan ABŞ-dan Moskvaya barışığı mesajı yolladı: "Gözləyirik ki, rusiyalı həmkarlar bunu başa düşəcəklər..."; Azərbaycanın vasitəçilik rolu ikiqat sanbala minir...

bətlərinin qaydaya salınması - yindən bilinəcək. Onu da unutmaq lazım deyil ki, Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlər, hər halda, qırılmayıb və səfirlər öz yerindədir.

Bir neçə gün qabaq isə Rusiyanın yüksək səviyyəli hərbiçiləri Türkiyəyə olub. Türkiyə Baş Qərargahının məlumatına görə, 3 rusiyalı nümayəndənin İzmirin Foça limanında yerləşən Hərbi Dəniz Qüvvələrinin arsenalına baxış keçirəcəyi bildirilib. Sonuncu olayın əhəmiyyəti odur ki, təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasındakı münasibətlər olduqca pisləşmiş, o cümlədən hərbi sahədə əməkdaşlıq (attaşelik) Moskvanın istəyi ilə dayandırılmışdı. Paralel surətdə Türkiyəyə qarşı tətbiq edilən iqtisadi-ticarətə qarşı sanksiyaların yumşalması diqqət çəkəndir.

Sözsüz ki, bütün bunlar barışığın özünü tezliklə baş tutacağını əminliklə söyləməyə imkan vermir. Çox şey rəsmi Moskvanın konkret olaraq, Rəcəb Ərdoğanın son çağırışına hansı reaksiyanı verəcə-

Yaranmış vəziyyətdə Azərbaycanın iki dövlət arasında vasitəçilik missiyası ikiqat önəm və aktualıq qazanmış olur. Ötən saylarımızın birində yazdığımız kimi, bəzi analitiklərin fikrincə, Lavrovun aprelin 7-də Bakıya edəcəyi səfər çərçivəsində Azərbaycanın vasitəçilik rolu da diqqət mərkəzində olacaq.

Lakin Bakının barışığı təşəbbüsləri olsa da, olmasa da Türkiyə-Rusiya münasibətlərinin uzun müddət gərgin qalması məntiqsiz görünür. Aradakı buzların əriməsini indi ən əvvəl qarşılıqlı mənasız iqtisadi itkilər və iki supergüc arasında regiona və dünyaya fəlakət vəd edən müharibə ehtimalı dikte edir.

Yaxın Şərqi böhranının yoluna qoyulması da Ankara və Moskvanın əməkdaşlığı olmadan mümkün görünür. Buna Rusiya tərəfindən də işarə vurulub. Yeri gəlmişkən, Rusiyanın özünün hərbi qüvvələrinin böyük hissəsini Suriyadan çıxarması həm də qarşı ölkəyə ünvanlı pozitiv jest kimi qiymətləndirilir.

İsti yaz-yay, turizm mövsümünün yaxınlaşması isə

aradakı siyasi buzların əriməsi üçün başqa yandan stimül və şans yaradır...

Ən böyük qonşumuzla 1 nömrəli təbii müttəfiqimiz olan qardaş ölkənin barışması sözsüz ki, Azərbaycanın milli mənafeyinə tamamilə uyğundur. Bu barışığından Dağlıq Qarabağ məsələsində də yalnız qazana bilirik. Özü də təkcə biz yox, həm də region. Lakin bu, ayrı yazının mövzusu.

P.S. Yaz çapa gedərkən Kremldən Ərdoğanın barışığı mesajına rəsmi reaksiya bəlli oldu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, "Türkiyə liderinin əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa cəhd kimi qiymətləndirilməyib". O qeyd edib ki, rəsmi Ankara hətə də Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: "Yalnız bir şey deyər bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hətə heç bir işarə vurulmayıb. Yalnız onu deyər bilərəm ki, bu, təəssüf doğurur". Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.

□ Siyasət şöbəsi

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton səfəri və orada keçirdiyi məhsuldar görüşlər Nüvə Sammiti çərçivəsində Dağlıq Qarabağla bağlı həqiqətlərin bir daha superdövlətin diqqətinə çatdırılması baxımından da önəmli oldu. Xüsusən də ABŞ-ın dövlət katibi Con Kerrinin İlham Əliyevlə görüşdən sonra ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulaması, eyni vaxtda Azərbaycanın dövlət başçısının Ağ Evdən "münaqişənin həllinin əsasında BMT-nin məlum qətnamələri durmalıdır" bəyan etməsi çox mühüm məqamlar sayıla bilər.

Bu mənada prezidentin Amerika səfəri öncəliklə Qarabağ məsələsində Azərbaycanın mövqeyinin bir daha müdafiə olunması baxımından xüsusilə faydalı hesab edilməlidir. Kerri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirməklə yanaşı, sərhəddə və cəbhə xətti boyunca zorakılığın artmasından narahatlıq da ifadə edib. ABŞ rəsmi beynəlxalq hüquq prinsipləri, BMT Xartiyası və Helsinki Yekun Akti bazasında davamlı sülhə nail olmaq üçün hər iki tərəflə əməkdaşlığa sadıq olduqlarını bir daha təsdiqləyib. Amerika Konqresinin Dağlıq Qarabağ separatçılarına yardımını dayandırmasının ardınca belə bir mövqeyin ifadə olunması Azərbaycan üçün ciddi uğur sayılır.

Azərbaycanın dövlət başçısının da ABŞ-ın mövqeyindən razı qaldığı prezident İlham Əliyevin mövqeyindən də aydın görünür. "Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun sürən münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir"- prezident vurğulayıb.

Bu arada Birləşmiş Ştatların "Foreyn Polisi Nyus" xəbər portalında "Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib" seriləndirilmiş məqalə yerləşdirilib. Materialda prezident İlham Əliyevin dövlət katibi Con Kerri ilə son görüşündən bəhs edilir. Portal öncə qeyd edib ki, görüşdə Kerri 2019-cu ildən etibarən Avropaya hər il 16 milyard kubmetr Azərbaycan qazı nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Azərbaycanın göstərdiyi səylərə görə prezident İlham Əliyevə təşəkkür edib. "Con Kerri Azərbaycanın regionda ticarət mərkəzinə çevrilməsi istiqamətində gördüyü işləri də müzakirə edib və rəsmi Bakının NATO-nun Əfqanıstandakı missiyasına töhfəsinə, sülhəratma əməliyyatlarında iştirakına, habelə terrorizmə qarşı global mübarizədə birgə səylərinə görə təşəkkürünü bildirib".

Məqalədə ardınca deyilir ki, dövlət katibi və İlham Əliyev Qarabağ münaqişəsini də müzakirə ediblər. "1988-ci ildən 1994-cü ilə qədər davam edən müharibə Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələnib və Azərbaycanda qaçqın-köçkün böhranı yaradıb. ABŞ dövlət katibi Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyib və qoşunların təmas xəttində, habelə Ermənistan-Azərbaycan sərhədində zorakılıqla əlaqədar narahatlıq keçirdiyini bildirib. Kerri deyib ki, Vaşinqton bu münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Akti əsasında hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Ermənistanla və Azərbaycanla davamlı müzakirələr aparılmasının tərəfdarıdır" - materialda vurğulanır.

Öz növbəsində prezident İlham Əliyevin regional enerji layihələrinin, o cümlədən «Cənub Qaz Dəhlizi» layihəsinin həyata keçirilməsində Azərbaycanın ABŞ hökuməti tərəfindən dəstəklənməsinə görə dövlət katibinə təşəkkür etdiyi və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Birləşmiş Ştatların vasitəçilik səylərini yüksək qiymətləndirdiyi bildirilir. "Azərbaycan prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidir" - yazı da vurğulanır.

Vaşinqton görüşləri və görüşsənəsi səslənən bəyanatlar işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın ABŞ paytaxtında Azərbaycan əleyhinə apardığı təbliğat fonunda xüsusilə əhəmiyyətlidir. Gözlənilmədiyi kimi, erməni tərəfi firsətdən istifadə edib növbəti dəfə Azərbaycan və qardaş Türkiyə əleyhinə qara yaxma kampaniyası aparıb, Qarabağ gerçəkliklərini təhrif etməyə çalışıb.

Belə ki, Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecinə çıxış edən Sərkisyan rəsmi Bakı və Ankaranı "İrəvana qarşı iqtisadi şantaj siyasəti aparmaqda" ittiham edib. Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi Avropada sonuncu qapalı sərhəddir (Türkiyə işğalçı ölkə ilə sərhədi 1993-cü ilin aprelin 2-də Kelbəcər rayonunun işğalından sonra bağlayıb-red.) "NATO və AB-nin gömrük sisteminin üzvü olan Türkiyə Ermənistanla sərhədi bağlı tutaraq eyni zamanda bu qurumlarla effektiv əməkdaşlıq edir", - deyər erməni prezident bunu məntiqsizlik kimi təqdim etməyə çalışıb.

"Sırr deyil ki, iqtisadiyyat beynəlxalq münasibətlərin inkişafında vacib rol oynayır. Bəzən siyasi gündəmi dikte



Okeanın o tayından verilən mühüm Qarabağ mesajları

Azərbaycan özünün prinsiplial mövqeyini bir daha superdövlətin diqqətinə çatdırdı; Amerika nəşri Əliyev-Kerri görüşünün önəmindən yazdı; Rusiyanın formozlayıcı rolunun fonunda ABŞ-ın məsələyə ənənəvi yanaşmasına düzəliş etməsinin vaxtı çatıb, çünki...



edir. Buna baxmayaraq, iqtisadi diplomatiya siyasi şantaj silahı ola bilməz. Bu inkişaf, əməkdaşlıq, inteqrasiya silahıdır. Xüsusilə münaqişə bölgələrində iqtisadi əməkdaşlıq sülhə qısa yol açan qarşılıqlı etibar vasitəsidir. Avropa tarixi buna ən yaxşı nümunədir" - Ermənistan prezidenti deyib.

Təbii ki, hiyləgərcəsinə və həyasızcasına deyilmiş bu sözlərin arxasında hər hansı sülh anlaşmasını yaxın belə buraxmayan və beynəlxalq hüquqa məhəl qoymayan, heç bir güzəştə qəbul etməyən və bunun kiçik əlamətini belə bürüzə verməyən, yalnız separatçı rejimin müstəqilliyi şərtini qoyan təcavüzkar ölkə bu yolla blokadadan qurtulmağa

çalışır. Aydındır ki, belə təcrid vəziyyətində ədalətli nizamlanmaya razı olmayan Ermənistan sərhədlər açıldandan və iqtisadi cəhətdən güclənəndən sonra ümumiyyətlə, güzəştə meyl etməyəcək. Ötən on illiklərin nəticəsiz danışıqları buna şübhə yeri saxlamır.

Amerika paytaxtında həmsədrlərin səylərinə rəğmən, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmamasının əsas səbəbi də məhz İrəvanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Çünki nəticəsizliyi öncədən belli olan birbaşa görüşlərə vaxt ayırmağa dəymir. Odur ki, işğalçının izolyasiyada saxlanması siyasəti mövcud vəziyyətdə yeganə doğru yoldur və davam etdiriləcək...

ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ mövzusunda danışıqdan danışıqlar prosesinin Minsk Qrupu çərçivəsində aparıldığını da qeyd edib. Ancaq faktıdır ki, həmsədrlər atəşkəsdən sonrakı 22 illik danışıqlar prosesində ciddi nəticəyə nail olmayıblar. Bu da əsasən ona görə baş verib ki, Vaşinqton Qarabağ probleminin həllində həmişə Kremle dominant rol taniyib. İndi də belədir. Rusiya isə Azərbaycan və Ermənistanı itirməmək

üçün problemin kardinal həllində maraqlı deyil və buna səy göstərmir.

Bu mənada Minsk Qrupu formatının artıq özünü bitirdiyini əminliklə söyləmək olar. Birləşmiş Ştatların da məsələyə ənənəvi yanaşmasına düzəliş etməsinin vaxtı çatıb. Əfsus ki, Amerika tərəfi hələ də Rusiyaya stavka edir, onun dominant rolunu tanıyır. Bu da əslində ən çox onunla bağlıdır ki, Qarabağ tematikası hələlik Ağ Ev üçün prioritet sayılmır, arxa plandadır. Belə status-quo, yəni nə sülh, nə də müharibə durumu isə Moskvanı da qane edir. Konfliktdə bağlı Rusiya ilə ABŞ-ın mövqeyində üst-üstə düşən yeganə məqam varsa, o da budur - sülh sazişli olmasa da, heç olmasa, müharibənin önlenməsi.

Lakin heç kim zəmanət verə bilməz ki, hərbi kampaniyalar üçün əlverişli sayılan yaz-yay mövsümünün yaxınlaşması ilə Dağlıq Qarabağ ixtilafı alovlanmayacaq. Unutmaq ki, istənilən sülhün alternativ müharibədir. "Dondurulmuş" Qarabağ konfliktini də istisna deyil və potensial müharibə mənbəyidir. Bundan qaçmağın yeganə yolu ABŞ-ın, Qərbin Qarabağ təşəbbüsçülüğünü öz üzərinə götürməsidir.

Aprelin 1-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə AzTV-nin rəhbəri Arif Alişanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb. Prosesdə Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə iştirak edib. Lakin xüsusi ittiham qaydasında məhkəməyə şikayət verən A. Alişanov məhkəmədə şəxsən iştirak etmədiyinə görə qarşı tərəf vəsatət qaldırılıb və məhkəmə vəsatəti təmin edib. Məhkəmə 1 həftə sonraya təyin edilib və qərar verilib ki, xüsusi ittiham qaydasına şikayət verən şəxs - Arif Alişanovun iştirakı məhkəmədə təmin edilsin.

Məhkəmədən sonra fikirlərini "Yeni Müsavat"la bölüşən Qulu Məhərrəmli bildirib ki, ona qarşı irəli sürülən iddianın qəbul edilməsi ədalətsizdir: "Hakim Azər Tağıyevin məhkəməni aparmaq tərzini yaratdığı ab-hava xoşagələndir. Lakin ümumiyyətlə mənə qarşı irəli sürülən və heç bir əsası olmayan iddianın rədd olunmaması məni narahat etdi. Məhkəmə bu işə, ümumiyyətlə, baxmamalı, iddianı rədd etməli idi. Çünki bu işdə heç bir cinayət tərkibi yoxdur. Mənim də, vəkillərimizin də, ölkənin aparıcı hüquqşünaslarının da qənaəti budur ki, AzTV sədrinin hər iki məhkəmə iddiası əsassızdır. Şəxsi düşüncəm budur ki, A. Alişanov qanuna, ədalətə deyil, vəzifəsinin verdiyi imkanlara güvənir".

Məsələyə münasibət bildirən media hüququ eksperti Ələsgər Məmmədli də diffamasiya məsələsinin artıq ifadə azadlığı qarşısında əngələ çevrildiyini vurğuladı: "Alişanovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində baxıldı. Bu baxımdan


Azərbaycanda yeni bir tendensiya və təhlükə yaranır. 2010-cu ildən sonra prezident dəfələrlə demişdi ki, diffamasiya haqqında qanun qəbul olunana qədər bu tipli iddialara məhkəmələrdə baxılmayacaq. Azərbaycanda məhkəmələr diffamasiyaya görə jurnalistləri məhkum etməyəcək. Amma bir hörmətli professorun ictimai əhəmiyyət daşıyan bir məsələyə münasibətini bilavasitə diffamasiya kimi görüb, məhkəməyə müraciət ediblər. Məhkəmədə də ərizənin qəbul olunub, müzakirəyə çıxarılması özü-özlüyündə diffamasiya məsələsinin ciddi şəkildə, həm jurnalist azadlığına, həm də ifadə azadlığına təhdid yaratdığını göstərir. Bu aspektdən mən düşünürəm ki, proses belə davam edərsə, hörmətli professor Qulu Məhərrəmliyə həbs təhlükəsi də aktuallığını qoruyub saxlayacaq. Bu barədə konkret rəsmi mövqe bildirilməmə, diffamasiya məsələsinin Cinayət Məcəlləsindən çıxarılması həll edilməmə, bu həm də ölkənin imici üçün böyük təhlükə olacaq. Çox

Qulu Məhərrəmliyə həbs təhlükəsi qalır-məhkəmə başladı

AzTV rəhbərini telejurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı prosesə çağırırlar



Qulu Məhərrəmli



Arif Alişanov

təəssüf ki, məhkəmələrdə hələ də diffamasiya ittihamları var və cinayətkar ittiham olunmuş kimi elm adamları mühakimə oluna bilər".

Hüquqşünasın sözlərinə görə, **əgər bu məsələdə beynəlxalq məhkəməyə müraciət olunsaydı, birmənalı şəkildə Azərbaycan əleyhinə qərar verilə bilər**: "Belə ki, 2007-ci və 2010-cu ildə diffamasiya

ilə bağlı Azərbaycana qarşı iki məhkəmə keçirilib və hər iki məhkəmənin qətnaməsində göstərilib ki, diffamasiyanın cinayət əməli kimi sayılması özlüyündə ifadə azadlığının pozuntusudur. Yeni Cinayət Məcəlləsində 147-148-ci maddələrin mövcudluğu belə kifayət edir ki, gələcəkdə Azərbaycan beynəlxalq məhkəmədə məhkum olunsun.

Çox təəssüf ki, 2011-ci ildə Milli Fəaliyyət Proqramına diffamasiya haqqında qanun salınsa da, sonradan 2012-ci ilin sonuna qədər bu qanun müzakirədən çıxarıldı və unuduldu.

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev isə qeyd etdi ki, **bu cinayət işi məsələsi deyil**: "Bu ilk növbədə araşdırma predmeti olmalıdır, ekspertiza keçirilməlidir. Düzdür, qarşı tərəf məhkəməyə müraciət edə bilər, ancaq məhkəmə də ekspertizanın rəyi əsasında qərar verməlidir. Ekspertiza rəyini isə müstəqil ekspertlər verməlidir. AzTV "Televiziya haqqında" Qanunu kobud şəkildə pozan bir kanaldır. Arif Alişanovun haqqı yoxdur ki, Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırınsın".

Sonda qeyd edək ki, A. Alişanov və Q. Məhərrəmli

arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alişanov Məhərrəmliyə məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsinə istəyib. Bununla bağlı A. Alişanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q. Məhərrəmliyə 100 min manat pul tələb edib. A. Alişanov ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hübətəvovun sədrliyi ilə baxılacaq. A. Alişanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q. Məhərrəmliyə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

□ Nərgiz LİFTİYEVƏ

Yeni təqaüd sistemi imkansız tələbələrə çətin vəziyyətə salıb

Tələbə Gülbahar Səmədova: "Təqaüdün verilməməsi məni təhsilimi yarımçıq saxlamaq təhlükəsi ilə üz-üzə qoyub"

Artıq tələbələr təqaüdlərini akademik göstəricilərə, yeni təhsil nailiyyətlərinə əsasən ala bilərlər. Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü, fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək. Ancaq göstəriciləri bu ballara uyğun olmayan tələbələrin təqaüdləri kəsilib. Yeni qaydaları tələbələr birmənalı qarşılamayıb. Xüsusi də imkanı aşağı olan və valideynini itirmiş tələbələrin əksəriyyəti öz xərclərini bu təqaüd hesabına təmin edirdi.

Elə qəzetimizə müraciət edən Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Gülbahar Səmədova da bu cür tələbələrdəndir. G. Səmədova, demək olar ki, bütün xərclərini bu təqaüd hesabına ödəyərək bildiyini deyir: "Təhsilim ödənişli idi. 2013-cü ilin avqustunda atam rəhmətə getdi. Anam 2-ci qrup əlil olduğuna və ailəməzdə işləyən kimsə olmadığına görə məni təhsil

haqqından azad edib, 2-ci kursdan ikiqat təqaüdlə təmin etdilər. Mən bu təqaüd hesabına kirayədə qalır, yol pulumu düzəldir, hətta dolanırdım. Ancaq indi yeni qaydaya uyğun olaraq təqaüdümləğv edildi. Siyahıya düşsən təqaüdü tələbələrə əksəriyyəti imtahana tapşırıqla, yüksək balla giriblər. Deyirlər ki, balı imtahanda avtomatik olaraq kompüter müəyyən edir. Bəs imtahana girərkən fənn müəlliminin yazdığı imtahana giriş balına kim nəzarət edir?! Heç kim. Bu bal yalnız pul və tapşırıq hesabına



Cəsarət Valehov: "Tələbə orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq təqaüd ala bilər"

verilir. Təbii ki, bu sözləri bütün müəllimlərə şamil etməyərəm. Mən öz biliyim hesabına 3-cü kursa gəlib çatmışam. Ancaq təqaüdün verilməməsi məni təhsilimi yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə



Etibar Əliyev: "İmkanı aşağı olan və valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum edilməsi doğru addım deyil"

qoyub. Evdə məndən başqa kiçik, məktəbli bacım var. Ailəm Şirvan şəhərində yaşayır. Anam və bacım anamın əlilliyi görə aldığı təqaüd hesabına dolanırdı. Anamın aldığı təqaüd heç dərmanları

nın pulunu belə ödəməyə kifayət etmir. Çox çarəsiz vəziyyətdəyəm. Mən təhsilimi tamamlamaq, gələcəkdə Azərbaycan üçün yararlı bir kadr olmaq istəyirəm. Amma görünür ki, arzum ürəyimdə qalacaq".

G. Səmədova qəzet vasitəsilə aidiyyəti qurumlardan imkansız, valideynini itirmiş tələbələrə güzəşt edilməsini xahiş edir.

Çox təəssüf ki, G. Səmədova kimi tələbələr kifayət qədərdir. Ancaq görünən odur ki, qərar verildikdən Azərbaycanın ali məktəblərindəki real vəziyyət nəzərə alınmayıb.

Maraqlıdır, valideynini itirmiş, imkansız tələbələrə təqaüd məsələsində hansısa güzəşt etmək mümkündürmü?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tələbələrin yalnız göstəricisinə görə təqaüd ala biləcəyini dedi: "Tələbə təqaüdlərinin yeni qaydalarında əsas məqam odur ki, tələbə orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq təqaüd ala bilər. Hər hansısa universitetin bir fakültəsində dövlət sifarişli 50 nəfər tələbə oxuyur. Həmin təqaüd də 50 nəfər miqdarında olmalıdır. Bundan artıq ola bilməz. İndiki qaydaya görə tələbənin ödənişli və ya ödənişsiz fakültədə oxumasından asılı olmayaraq sənəstr imtahanları zamanı orta uğur göstəricisinə uyğun olaraq 50 nəfər üçün nəzərdə tutulan yerə iddia verə bilərlər. Burada kiminsə tapşırılması

mümkün deyil. İmtahan nəticələri informasiya texnologiyaları vasitəsilə elan olunur".

"XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev yeni qayda ilə çox az bir kəsimin təqaüd ala biləcəyini dedi: "Daha yuxarı nəticə göstərənlər müəyyən məbləğdə təqaüdlə təmin olunurlar. Ancaq imkanı olmayan ailələrin uşaqları üçün bu sistem yaxşı deyil. Əslində bu sistem konkret olaraq imkansızların, yaxud da valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum edilməsini nəzərdə tutmur. Hesab edirəm ki, o təminat qalsa yaxşı olardı. Hər halda, istənilən tələbə göstərilən kriteriyaları yerinə yetirə bilməyəcək və çox kiçik bir kəsim təqaüdlə təmin olunacaq. İmkanı aşağı olan və valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum edilməsi doğru addım deyil. Əslində bir tərəfdən də onlar yaxşı oxumağa can atmalıdırlar. İndiki təqaüd sistemi birbaşa motivasiya yönümlü təqaüd sistemidir".

E. Əliyev bildirdi ki, ali məktəblərdə birbaşa məsələyə təsir edəcək qiymət şişirdilməsinə yol vermək olmaz: "Əgər ali məktəblərdə qiymət şişirdilməsinə yol verəcəklərsə, yeni qəbul olunmuş təqaüd sistemi gözəndən düşmüş olacaq. Bu sistem tələbələrə daha çox çalışmağı tələb edir. Əgər burada pul və tapşırıq rol oynayacaqsa, bu çox böyük narazılığa səbəb olacaq".

□ Günel MANAFLI

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin avqustunda jurnalist Rasim Əliyevi döyüb öldürənlərin işi üzrə son məhkəmə prosesi oldu. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosədə jurnalisti döyərək öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxundu.

Məhkəmə qərarı ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11, Kənan Mədətov və Samir Mustafayev 9 il müddətinə azadlıqdan məhrum edildilər. Hakim qərarı elan etməsi zaldı ciddi etirazlarla qarşılandı. Təqsirləndirilən şəxslərin yaxınları hökmə etiraz etdilər. Məhkəmə əməkdaşları tərəfindən zal boşaldı. Etirazlar bununla da bitmədi. Məhbusların yaxınları məhkəmə binasının önündə gərginlik yaratdılar. Əsas ittiham olunan tərəflər isə qərar verənlər və media mənsubları idi. Jurnalistlər yalan xəbər yaymaqda, mövqə tutmaqda ittiham olundular. Bu da təqsirləndirilən şəxslərin yaxınları və mətbuat nümayəndələri arasında ciddi qarşıdurmanın yaranmasına səbəb oldu. Narazılıq saatlarla davam etdi. Cəza alan məhbusların yaxınları açıq şəkildə jurnalistlərin üzərinə gəlir, onları təhdid etməkdən belə çəkinmirdilər.

Qardaşına oxunan 9 illik ağır cəzanı göz yaşları ilə qarşılayan Samir Mustafayev bacısı təqsirləndirilən şəxslərdən Elşən İsmayılovu ittiham etdi: "Allah Elşənə belasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi. Rasimi yerdən qaldırıb, ona kömək edib. Amma bu gün ən ağır cəza oxundu. Bu qədər ədalətsizlik olmaz axı. Artıq danışmağa söz tapmıram. Siz jurnalistlərin yazmasının nə mənası var? Başqa ölkəyə bayraq qaldırıb keçəndə bərimizdə yazarsız. Bu ölkəni tərk edəceyik. Vuran bəlli, hadisəni təşkil edən bəlli, amma cəzanı qardaşım alır. Qardaşım kimisə öldürüb? Rasim Elşənə anasına söymüşdü, hadisəni o təşkil etmişdi. O zaman Elşən tutulmalı idi".

Jurnalisti döyüb öldürənlərə ağır cəza verildi - 54 il 6 ay...

Məmmədali Əliyev: "5 nəfərin hər biri döyülmə prosesində iştirak edib"



Samir Mustafayev qardaşı Seymur Mustafayev də qərarla bağlı sərt danışdı: "9 il cəza alan bir ölkədən şəxsən mən imtina edəcəm. Bu belə getməyəcək. Amerika səfirliyinə kimi gedəcəyik".

9 il hökm oxunan daha bir məhbusun - Kənan Mədətovun anasının sözləri isə ciddi narazılıq

ğa səbəb oldu. O, mərhum jurnalist və anası barədə xoşagəlməz ifadələr işlətdi: "Zakir Qaralovun qəbuluna gedəcəm. Hökm ədalətsiz oldu. Bu qədər ədalətsiz hökmə heç vaxt inanmazdım. 50 il bu ölkədə yaşadım. Bu qədər ədalətsizliyin olduğunu təsəvvür

etməzdim. Ölənə bir insanın əli dəymirsə, hətta onu ayırırsa, bu cəza həmin şəxsə verilə bilərmi? Hər şey kameradan açıq şəkildə görünür. Bu dövlətdən imtina etmək məcburiyyətində qalıram. Hansı dövlət mənə qəbul eləsə, bu dəqiqə həmin dövlətin vətəndaşı olmağa hazırım. Bu dövlətdə artıq yaşamaq istəmirəm. Oğlum dava düşəndə ayırır. Necə ona qarşı 126.3 maddəsi irəli sürülə bilər? Ölənə rəhmət diləyirəm. Amma Rasimin anası düşsün ki, 5 ailəni ağlar qoyduqlar. Onun oğlunu öldürənlər hakimlər idi. Rasimin anası ifadəsində deyib ki, oğlumun qarın nahiyəsində eməliyyat yeri görmədim. Ən böyük ədalət hakim Allahdır".

Mərhum jurnalistin atası Məmmədali Əliyev də hökmə münasibətini bildirdi: "Oğlumu öldürənlərə qarşı təbiiq olunan maddəyə görə yaqin belə cəza verilməli idi. Apelyasiya şikayəti verib-verməyəcəyimizi hələ ki deqiq bilmirik. Hakim düşünürəm ki, maksimum cəzanı verdi. Bu 5 nəfərin hər biri əvvəlcədən hadisəni planlaşdırıb və döyülmə prosesində iştirak ediblər. Hər bir valideynin övladına bəraət qazandıрмаq borcudur. Amma mən belə fikirləşmirəm. Bunların hamısı cinayətkardır. Cəzalarını çəkməlidirlər. Orta da insan ölümü var. İstintaq müddətində 5 nəfərə verilən ittiham qüvvəsində qaldı. Ona görə məh-

kəmədən də bu qərarı gözləyirdim. Qərar bizi qismən qane edir".

Mərhumun atası oğlunun ölümü ilə bağlı ittiham olunan, işi ayrı icraata götürülən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun da Səbəyel Rayon Məhkəməsində gedən prosesinə toxundu: "Zərərcəkmis ata olaraq, Cavid Hüseynovu bu hadisənin iştirakçısı kimi tanıyıram. Onun məhkəməsinin gedişi bizi qane etmir. İstintaq prosesində bizi zərərcəkmis kimi tanımadılar. İstintaqın ilk səhvi bu oldu. Məhkəmə mərhumun anasını şahid qismində tanıyıb. Üç dəfə bizə bildiriş gəlib, biz də məhkəmədə iştirak etmişik. Amma sonuncu məhkəmə prosesinə buraxılmadıq. Buna görə də məhkəmənin gedişi bizi qane etmir".

Zərərcəkmis tərəfin hüquqi nümayəndəsi Fariz Namazlı qə-

□ Cavanshir ABBASLI
□ Fotolar müəllifindir



Müsavətlə AXCP-nin barışdırılması təşəbbüsünə cəbhəçilərdən mənfi münasibət

Müstəqil siyasi ekspert Tofiq Yaqublunu nəticəsi olmayacaq işə enerji ayırmamağa çağırdı

Müsavət Partiyasının başqan müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra öz partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını barışdırmaq cəhdlərinə rədd cavabı alıb.

AzNews.az xəbər verir ki, partiyanın sədr müavini Nuruəddin Məmmədli Tofiq Yaqublunun özünə əziyyət verməməsinə məsləhət görüb: "Bizim belə "xırda-xuruş" məsələlərə ayıracaq zamanımız yoxdur. Ona görə də belə təkliflərlə qapımızı döyməsinlər. Tofiq Yaqublu məsləhət budur ki, özünə əziyyət verməsin".

Müsavət Partiyasının başqan müavini Tofiq Yaqublu isə bildirdi ki, onun niyyəti partiyaları birləşdirmək yox, barışdırmaqdır: "Mən heç bir yerdə deməmişəm ki, AXCP ilə Müsavət Partiyasını birləşdirəcəyəm. Demişəm ki, iki partiya ara-



sında düşmənçiliyin sona yetməsi üçün münasibətlərin qurulmasına çalışacağam. Həbsdən çıxsam da, hələ Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi ilə bu mövzuda görüşməmişəm".

T.Yaqublu barışmaq təklifində xoşniyyətli olduğunu dilə geti-

rib: "Onları da başa düşürəm. Amma mən o qədər əmin də deyiləm ki, bu niyyətim alınacaq. Sadəcə olaraq, mən buna çalışacağam. AXCP-də sağlam, əqidəli, mübariz insanlar var. Kim harada səhv edib? Kim güzəşt edə bilər? Barışmaq mümkündürmü? Bütün

bunu gələcək göstərəcək. Hər halda, onlar mənə ziyarət edib və mən də onları ziyarət etməliyəm.

Müsavət Partiyasından ayrılıb AXCP-yə keçəcəyim barədə söz-söhbətlərə gəlincə, mənim AXCP-yə keçmək fikrim yoxdur. Amma mən çox istəyirəm ki, Müsavət Partiyası ilə Xalq Cəbhəsi arasında olan bu soyuqluq aradan qalxsin, bunun üçün elimdən gələni edəcəyəm. Bizim partiyalar arasında söz-söhbətlər olur. Bunlar gerek olmasın. Biz belə məsələlərdə barışdırıcı mövqə səgəlməliyik. Konfliktləri həll etmək istəyiriksə önə baxmalıyıq, keçmiş qurdalamaq düz deyil".

Müstəqil siyasi ekspert Natiq Miri də Tofiq Yaqublunun bu təşəbbüsünün bir xoş niyyət olaraq qəbul edilməli olduğunu düşünür. Lakin N.Miri hesab edir ki, hətta Tofiq bəy Müsavatla AXCP-ni barışdırsa, bir araya gətirsə belə, sonluq əvvəlkilərdən yaxşı olası deyil: "Tofiq Yaqublunun özünü Müsavatdan öncə Azərbaycan Xalq Cəbhəsi Təşkilatının üzvü olub. O təşkilat müəyyən mənada Tofiq bəy üçün doğmadır. Ancaq Tofiq Yaqublu unutmamalıdır ki, onun vaxtilə təmsil olduğu AXCP-dən əsər-əlamət qalmayıb. Bugünkü AXCP mahiyyət etibarilə tamamilə əks mövqədə və əks fəaliyyətdə olan marginal bir quruma çevrilib. Məsələnin ikinci tərəfi isə odur ki,

bu gün Müsavatda və AXCP-də bir-birinə münasibətdə heç nə dəyişməyib ki, indi bu iki partiyayı yenidən bir araya gətirmək ciddi nəticələrə nail olmaq mümkün olsun.

Xatırladaq ki, Müsavət Partiyasının sabiq başqanı İsa Qəmbər hələ 2015-ci ilin dekabrında "Xural"a müsahibəsində bildirmişdi ki, nəyin bahasına olursa olsun təşkilatların birlirini yaratmaq iddialarından əl çəkmək lazımdır: "Müsavət Partiyası bütün aparıcı müxalifət təşkilatları ilə funksional birliriyə, əməkdaşlığa hazırdır, Müsavatın mövqeyi çox aydın, birmənalı, səmimi bir mövqedir. Hesab edirik ki, əvvəl-axır məhz bu mövqə üstünlük qazanacaq. Yoxsa nəyin bahasına olursa-olsun təşkilatların birlirini yaratmaq, sonra da 5-10 nəfəri o birləşmiş təşkilatın adını gah "Kabinet Şurası", gah da "Koordinasiya Şurası" qoyuruq, elə bil ki, o birləşmiş təşkilatın direktorları şurası yaranır, 5-10 nəfər də o direktorlar şurasında əyləşəcək, bu iddialardan, bu maraqlardan əl çəkmək lazımdır. Hər bir şəxs-istər böyük bir siyasi təşkilatın lideri olsun, istərsə özü təklikdə bir ziyalı, intellektual kimi cəmiyyətin önəmli siması olsun, hər iki partiya arasında gərginlik, fikir ayrılıqları yenidən başlayacaq və illərdir müşahidə etdiyimiz mənəzə yaranacaq. Nəhayətdə yenə əvvələ-küsülülük nöqtəsinə qayıdılacaq. Odur ki, Müsavatla AXCP-ni bir araya gətirmək çaba-

si izafi enerji sərfidir. Zətən artıq Tofiq Yaqubluyla AXCP-dən mənasız yərə zəhmət çəkmək ismarışı media vasitəsilə verilib".

Ekspert bəyan etdi ki, bu kimi amillər aydın şəkildə ortada olduqda Müsavatla AXCP-nin münasibətlərinin yaxınlaşması yenə də səmimi, dayanıqlı, effektiv olmayacaq: "Çox keçməyəcək ki, hər iki partiya arasında gərginlik, fikir ayrılıqları yenidən başlayacaq və illərdir müşahidə etdiyimiz mənəzə yaranacaq. Nəhayətdə yenə əvvələ-küsülülük nöqtəsinə qayıdılacaq. Odur ki, Müsavatla AXCP-ni bir araya gətirmək çaba-

□ Etibar SEYİDAĞA

Ölkədə manat dollar qarşısında az da olsa, günbəgün dəyər qazanmaqdadır. Bunun bir müddət davam etməsi dolların məzənnəsinin aşağı düşəcəyi iddialarının yaranmasına səbəb olub. Bildirilir ki, manat yaxın günlərdə davamlı olaraq bahalaşacaq.

Manat-dollar qarşılıqlı mübadiləsi hədəfdə nədir?

Ekspertlər fərqli düşünür, dollar barədə iddialar özünü doğrulda bilər...

Bank sektorundakı mənbə isə fins.az-a bildirib ki, banklar bilərəkdən hərəcədən dollar almayaraq və ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar: "Banklar hərəcə az sifariş təqdim etməklə qarşılıqlı günlərdə küllü miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdır. Dolları 1.60 əvəzinə 1.50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir".

Mərkəzi Bankın məlumatına görə isə yanvarın sonuna banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub. Artıq yeni şərtlərə görə, banklara 3 faiz dərəcəsinə yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfindən sığortalanmır. Milli valyutada, 12 faizə-dək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklardan dollarda ki vəsaitlərini çıxardaraq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdırmağa bilər.

Aprelin 1-də Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərəcəyə çıxarılsa da, bu vəsaitdən 1 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb. Neft Fondunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, il ərzində ARDNF tərəfindən hərəcə vasitəsilə valyuta satışı davam etdiriləcək. "Caspian Barrel" bildirir ki, aprelin 1-də Bakıda dolları ən aşağı kursla - 1,4880 AZN-ə almaq mümkün olub.



Ekspert Rəşad Həsənov məsələ ilə bağlı müsavvat.com-a bildirib ki, dolların ucuzlaşmasının bir neçə səbəbi var: "Bu, sadəcə, konkret bir səbəbdən qaynaqlanmır. Azərbaycan cəmiyyəti FED-in qərarlarına əslində reallıqdan daha artıq diqqət yetirir: "Azərbaycanda bu proses uzun müddət davam edə bilməz. Hansısa formada inzibati müdaxilə olmasa, dollar yenidən qalxacaq. Mərkəzi Bankın dəfələrlə elan etdiyi kimi, tələb və təklif əsasında formalaşan məzənnə siyasəti davam etdirilərsə, neftin qiymətində kəskin artımlar olmadan düşünürəm ki, on-on beş gün bu proses davam etdirilə bilər. Sonrakı dövrdə isə manat yenidən ucuzlaşmağa başlayacaq".

Ekspert Vüqar Bayramov isə bildirib ki, milli valyutamız fevral ayının sonları və martın əvvəlindəki dəyərsizləşmədən sonra yenidən möhkəmlənməyə başlayıb: "Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda

müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır. İkinci devalvasiyadan sonra bankların mövcud nağd aktivləri əsasən dollarlaşdı. Nəticədə mart ayının ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərinin müəyyən hissəsini manata çevirməyə başlayıblar. Bu isə dollar təklifini artırdı. Bəzi banklar son günlər ayrı-ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli şəkildə möhkəmlənməsi əhali tərəfindən dollar satışını da artırıb. Bəzi vətəndaşlarımız dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq bunu edirlər, bəziləri isə cari xərcləmələr üçün dollarını dəyişirlər. Təbii ki, bayram günləri ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərdi. Bugünlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçirdilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması da məzənnəyə

təsir göstərir. Mərkəzi Bankın siyasəti "az manat və dollara olan az tələbat" prinsipini hədəfləyib. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyardan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistika əsasən pul bazası son 1 ildə 2 dəfədən çox azalıb. Bu gün vətəndaşlar və biznesdə manat qıtlığı müşahidə edilir. İkinci kəskin devalvasiya nəticəsində nəinki vətəndaşlar, hətta biznesmenlər də əllərində qalan manatın əksəriyyətini dollara çevirmək məcburiyyətində qaldılar. Bu gün bir tərəfdən manat qıtlığı var, digər tərəfdən vətəndaşlar yığıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yeni manatın möhkəmlənməsinin iqtisadi səbəbləri inzibati müdaxilədən yaranan amillərdir. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarırsa da tam satılmır. Bununla yanaşı, reallıq bundan ibarətdir ki, bugünkü rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil. Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır".

Manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə ekspert deyib ki, növbəti günlərdə milli valyutanın məzənnəsinin möhkəmlənməsinə güman edilir: "Çünki bazarda dollar satışı yüksəkdir, xarici valyutaya isə tələb azdır. Eyni zamanda dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşların da dollarlarını manata çevirməyi davam etdirəcəyi gözlənilir. Bu isə növbəti günlərdə də dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındaki indiki qiyməti ilə proses uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar inter-

Ali Məhkəmənin sədri borcluları müdafiə etdi...

Ramiz Rzayev: "Bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir"

"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir". "Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri deyib. O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir". Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir".



Ramiz Rzayev

Ekspert Əkrəm Həsənov Ali Məhkəmənin sədrinin fikrini borcluların xeyrinə olan fikir kimi dəyərləndirib: "Prinsipcə, ümumən Ali Məhkəmənin sədrinin dediklərini müsbət dəyərləndirirəm. Ən əsası odur, tamamilə düzgün qeyd edir ki, bankların yalnız dollarla kredit verməsi insan haqlarının pozulmasıdır. O ki qaldı sədrin dollarla götürülən kredit dollarla qaytarılmalıdır sözüne, bu da prinsipcə düzgündür. Sadəcə, Ali Məhkəmənin sədri bir məsələyə burada münasibət bildirməyib ki, məhz aldatma faktı varsa, yeni bankı vətəndaşın çıxılmaz vəziyyətindən istifadə edib ona dollar krediti veribsə, məsələ necə olsun? Ya da ki, kredit haqqında tam məlumat verməmə və ya ümumiyyətlə Konstitusiyaya Məhkəmənin ötənlik qərarı var ki, dollar kreditlərinə güzəşt edilməlidir, o, bu məsələlərə toxunmur. Amma Ali Məhkəmənin sədrinin insan kimi münasibətindən hiss olunur ki o, vətəndaşların xeyrinə deyir. Ən azı, bir insan, bir vətəndaş kimi fikirləşir ki, indiki vəziyyət düzgün deyil. Mən inanıram ki, məhkəmələrdə ən azı kredit məsələsində vətəndaşların ədalətini sübut etsək, bu halda Ali Məhkəmə məsələyə müdaxilə etməli olacaq. Necə ki, iki gün əvvəl Ali Məhkəmə bir qərarında göstərib ki, hətta vətəndaşın ölümünü belə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi bəşab edib. Və ümid edirik ki, manatın devalvasiyasını da Ali Məhkəmə öz növbəti qərarlarında bu cür hesab edəcək. Ali Məhkəmənin sədri kimi bir şəxsin vətəndaş mövqeyini ortaya qoyması ümumən borcluların xeyrinədir".

□ RÖYA

vensiyalar olmadan uzunmüddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Eyni zamanda Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənməsi prosesi daya-

nacaq. Bütün hallarda ötən illərdə də tövsiyə etdiyim kimi, pulun valyuta səbəti formalaşdırılması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbəb ən risksiz hesab edilir".

□ R.RƏFİYEVA

24 il yataqxanada yaşayan gözden əlilin son ümidi prezidentədir

Xoşbəxt Qarayev: "Sizin açılışını etdiyiniz mənzillər hələ də paylanmayıb"; ƏƏSMN rəsmisi: "Bu iddiaların əsası yoxdur"

Paytaxt sakini, ikinci qrup gözden əlil Xoşbəxt Qarayev pozulmuş hüquqlarının bərpası üçün prezident İlham Əliyevdən kömək istəyir. Bununla bağlı o, "Yeni Müsavat"a yazdığı şikayət məktubunda bildirib.

Onun sözlərinə görə, əlilliyən insanlar üçün tikilən evlərdən ona çatması pay mənimləndirilib: "Azərbaycanda

vətəndaşların hüquq və mənafeələrini qorumaq üçün bütün dövlət qurumlarına dəfələrlə müraciət etmişəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlara pul vermədi-



yim üçün məni dövlət tərəfindən gözden əlillərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə tikilmiş binadan mənzil alma hüququmdan məhrum edib. Bu qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm, nəticəsi olmayıb. 24 ildir ya-

taqxanalarda, iki uşaqla, həyat yoldaşım ilə olduqca ağır durumda yaşayırdım".

Şikayətçinin sözlərinə görə, dövlət başçısı gözden əlillər üçün tikilmiş binanın açılışında iştirak etsə də, hələ həmin mənzillərin orderləri əlillərə paylanmayıb: "Mənzil bölgüsü bu günə-dək də başa çatdırılmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu bölgünü həyata keçirən müvafiq komissiyanın qanunsuz əməlləri nəticəsində hələ uzun müddət tamamlanmayacaq. Komissiya öz fəaliyyətini ölkə qanunları üzərində deyil, sifarişlər əsasında qurub".

Şikayətçi mənzillərin bölüşdürülməsinin qanunamüvafiq tərzdə aparılmadığını bildirib və mənzil növbəsində

olan bəzi vətəndaşların səndələrinin qətdən bir kənar qoyulduğunu, onların siyahıya salınmadığını vurğulayıb. Onun sözlərinə görə, burada növbəlilik prinsipinə əməl olunmur. Həmçinin tibbi komissiyaların ayrı-ayrı vətəndaşlara təyin etdiyi gözden əlilliklə bağlı qruplar böyük şübhə doğurur. Əlil həmçinin evlərin verilməsi məsələsində kütləvi risk faktorlarının mövcud olduğunu iddia edib.

Şikayətçinin fikirləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxladıq. E.Babayev cavabı qısa oldu: "Bu iddiaların əsası yoxdur və həqiqətdən uzaqdır".

□ RÖYA



Somalidə terrorçuların silahlı hücumu zamanı dünyasını dəyişən azərbaycanlı müəllimin cənazəsi hələ Türkiyəyə gətirilməyib. Silahlı basqın zamanı yaralanan uşaqların səhəti isə yaxşıdır. Bu məlumatı musavat.com-a terrorçular tərəfindən öldürülən Kəmalə İsmayilovanın həyat yoldaşı Əflatun İsmayilovun əmisi Arif İsmayilov verir.

Arif İsmayilov bildirir ki, cənazə ilə birlikdə Bakıya gələcək". Terrorçuların hücumu nəticəsində Kəmalə İsmayilovanın yaralanan uşaqlarının da səhəti yaxşıdır. 12 yaşlı Nihat Kəmalə İsmayilovun əmisi Arif İsmayilovun deyir. Əflatun da

Terrorçuların güllələdiyi azərbaycanlıları Bakıdan Somaliyə aparan yol

Soydaşımızın cənazəsi hələ ölkəmizə gətirilməyib

yaşlı Nicat isə boyun nahiyəsindən güllə yarası alırlar. Onlar hazırda Somalinin paytaxtı Moqadişo şəhərində xəstəxanada müalicə alırlar.

Arif İsmayilov bildirdi ki, uşaqlar yaralı olduğundan onların Bakıya gətirilməsi mümkün olmayıb: "Dedilər ki, ambulans təyyarə olmasa onları gətirmək mümkün olmayacaq. İndi uşaqların tam sağalmasını gözləmək lazımdır. Kəmalə İsmayilovanın cənazəsi Göyçayın Ləkçilpaq kəndinə gətiriləcək. K.İsmayilova əslən Mingəçevir şəhərindədir. Əflatun İsmayilov ailə həyatı qurduqdan bir müddət sonra Türkiyəyə gəlib. 1 il 6 ay əvvəl isə ailəsi ilə birlikdə Somaliyə köçüblər.

Xatırladaq ki, martın 31-də Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb. Mikroavtobusda Somalidəki Türk Özel Liseyinin əməkdaşları və şagirdlər olub. Ölənlərdən ikisi Türkiyə vətəndaşı dördü isə Somali vətəndaşıdır.

Kəmalə İsmayilovanın həyat yoldaşı Əflatun İsmayilov isə "Turkish Airlines" şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır.

Hər kəsə maraqlı olan bu insanların niyə məhz Somaliyə-Afrikanın susuz şəhərinə, yoxsulluğun, səfilliyin olduğu bir yere getməsidir.

Somali Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir. Çoxlarının bu ölkə haqqında bəlkə də məlumatı yoxdur. Somali bizlərə mətbuatdan aclığın, vətəndaş müharibəsinin olduğu bir şəhər kimi məlumdur. Faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanan Somali təhlükəli ölkələrdən sayılır.

Terroristlərin meydan suladığı bir şəhərə azərbaycanlı və türkiyəlilərin hansı məqsədlə gəlməsinə gəlincə...

Qeyd edək ki, Somalida açılan Türk Özel Liseyi Fətullah Gülen "camaatı"na məxsusdur. Bu "camaat"ın dünyanın 160-dan çox ölkəsində məktəbləri, hazırlıq kursları var. Ən uzaq bölgələrə, uzaq ölkələrə müəllim olaraq gedən bu şəxslər "camaat" arasında "kö-nüllülər" olaraq bilinir. Onlar ya "camaat"ın liderləri tərəfindən başqa ölkələrə göndərilir, ya da bu müəllim və müəllimələr özləri könüllü şəkildə başqa ölkələrə getməyi istəyirlər. "Hizmət hərəkatı" adı ilə fəaliyyət göstərən "camaat" üzvləri dünyanın heç bir ölkəsinə məcburi şəkildə göndərilir.

Xatırladaq ki, Azərbaycan-da da "Gülen camaatı"nın liseyləri fəaliyyət göstərirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla "camaat" arasında yaşanan problemlərdən sonra Azərbaycandakı liseylər bağlandı. Azərbaycandakı "Gülen camaatı"nın çökdürülməsi üçün Ərdoğanın Azərbaycan

hökumətinə siyahı verdiyi də bildirilirdi.

Azərbaycana gələn ilk "Gülen camaatı" üzvləri...

Onlar 5 nəfər olaraq 10 yanvar, 1990-cı ildə Bakıya gəliblər. Bu barədə ətraflı məlumat "Yeşeren ümidlər" verilişində qeyd edilir. "Samanyolu" TV-nin hazırladığı bu verilişin ilk hissəsində - Azərbaycanla bağlı olan 5 bölümlük hissəsində "hizmət" adı ilə başlanılan "camaat" hərəkatının ölkəmizdə gördüyü işlər haqqında məlumatlar yer alır.

1990-cı il, yanvarın 10-da aralarında Sadetdin Başar, Mehmet Tannisever, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq Azərbaycana doğru yola düşürlər.

Onlar əvvəlcə Batumiyə, sonra isə Tiflisə gəlirlər. Gürcüstandan keçərək Azərbaycana gəlməyi planlaşdıran bu qrup yanvarın 11-də Gürcüstan ərazisinə daxil olur. Onlar bir həftəlik viza alırlar. Azərbaycanın Gürcüstanla sərhədinə çatırlar. 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana gəlir...

□ İkinci MURADOV

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr terror təhlükəsindən qorxur

"Bizim universitetdə PKK, İŞİD tərəfdarları olanlar da təhsil alır"

Türkiyənin uzun illərdir mübarizə apardığı PKK və ardınca yaranan İŞİD terror təşkilatı ilə problemləri bitib tükmək bilmir. Son zamanlar baş verən terror hadisələri dünyanın ən çox sevilmən ölkələrindən olan Türkiyəni təhlükəli şəhərə çevirib. İstər turistlər, istərsə də yerli camaat ard-arda baş verən partlayışlardan qorxmamış deyillər. Bu hadisələr Türkiyənin turizm potensialını zəiflətməklə yanaşı, insanların da rahat yaşayışını əlindən alıb. İctimai yerlərdə polis nəzarəti gücləndirilsə də terror təhlükəsi və qorxusu hər an var.

Qardaş ölkədən son zamanlar demək olar ki, hər gün "bomba ixbarı" xəbərləri gəlir. Yolda şübhəli çanta, şübhəli şəxs görə insanları dərhal polisə müraciət edirlər. Türkiyəni turist olaraq seçənlər sırasında təbii ki, ilk yerləri tutanlar arasında azərbaycanlılar az deyillər. Həmçinin Türkiyədə təhsil alan azərbaycanlıların sayı da çoxdur. Onlar da yerli sakinlər kimi terror xofu ilə üz-üzə qalıblar.

Sosial şəbəkədə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlərdən birinin paylaşımı diqqət çəkdi. Tələbə yazır: "Universitetimizdə "bomba ixbarı" var, 3-4 gündür kimlik yoxlaması edirlər. Əvvəllər də 10-15 nəfər "canlı bomba" tutub aparıblar. Ən şərəfsiz hərəkatdır universitetdə, metroda ya da hansısa ticarət mərkəzində partlayış etmək. Problemin kiminlədirsə, get, kişi kimi onunla mübarizə apar. Burada hər ölkədən milyonlarla tələbə təhsil alır. Sırf gələcək qura bilmək üçün. Amma kimlərsə görə günahsız insanlar qurbanıdır. Lənətə gəlsiniz".

Aydın olur ki, bizim tələbələrimiz də terror hadisələrindən, ölkədəki gərginlikdən narahatdır. Musavat.com saytı olaraq yuxarıda qeyd etdiyimiz fikirlərin sahibi olan azərbaycanlı tələbə Sevinc Səmədzadə ilə söhbət edib, son zamanlar baş verən hadisələrdən sonra qarşılaşdıkları problemləri dinlədik.

Sakarya Universitetinin birinci kurs tələbəsi olan və sosial iş fakültəsində təhsil alan S.Səmədzadə ilə söhbətimizi təqdim edirik:

- Belə "canlı bomba" hərəkatları, yoxlamalar, həbslər çox olurmu? Yoxsa terror hadisələrindən sonra ilk dəfədir?

- Universitetdə bu cür xəbərləri keçən ildən ara-sıra eşidirdik. Amma o qədər də ciddiyyə alınmırdı. Lakin polis hər yerdə olurdu. Baş verən hadisələrdən sonra daha çox nəzarət var. Və bu, tələbə olaraq mənə narahat edir. Tez-tez şəxsiyyət vəsiqələrini yoxlayırlar. Bu da tələbələrə pis təsir edir. Hər an təhlükədə olduğununu düşünürsən. Məsələn, aprel

ayında Ankarada ixtisasımızla bağlı təlim olacaq. Amma mən və dostlarım qorxudan oraya getməyəcəyik.

- Tez-tez aparılan yoxlamalarda xarici tələbə olduğunuz üçün sizə qarşı fərqli münasibət, yoxlamalar daha çox olurmu?

- Universitetimizdə 84 min tələbə var. Bunun yarısı xaricilərdir. Bəlkə də daha çoxu. Hər ölkədən tələbə var. Şəxsən yoxlamalar zamanı mən belə holla qarşılaşmamışam. Başqa tələbələri deyə bilmərəm. Şübhələndikləri tələbələri daha çox sorğu-sual edirlər.

- Universitetin yataqxanasında qalırızmı?

- Ötən semestr yataqxanada qalırdıq. İndi isə tələbə yoldaşlarımızla evə çıxmışıq.

- Məlum məsələdir ki, PKK-nın Türkiyədə xüsusilə də universitetlərdə gənclərə təsir imkanları genişdir. Təşkilat olaraq daha çox gənclər arasında möhkəmlənməyə çalışırlar. Sizin universitetdə necə, bu təşkilatın üzvlərini, fəaliyyətini görmək mümkündürmü?

- Əlbəttə ki, var. Sakarya elə onların ocağıdır. PKK, İŞİD və s. Dövlət yataqxanasında "bursla" dövlət hesabına təhsil alan tələbələr də qalır. Bu yataqxana ucuz və sərfəlidir. Ötən semestr həmin yataqxanadan

5-6 qız və oğlan tələbəni polis aparmışdı. Onların "canlı bomba" olduğu iddiası var idi. Eyni hadisə bu il də olub. Onların üzvləri hər yerdədir.

- Həmin PKK üzvləri ilə sizlərin, digər türkiyəli tələbələrin münasibətləri necədir?

- Bizim fakültədə onları az görürük. Ancaq tələbələrə təsir imkanları var.

- Yəqin ki, siz də məlumatlısınız. Bir müddət əvvəl 3 azərbaycanlı tələbə PKK-ya qoşulmuşdu. Sizin universitetdə necə, azərbaycanlı tələbələrə PKK üzvlərinin təsir gücü nə qədərdir? Onlara qoşulan tələbələrini, onları dəstəkləyənləri görürsünüz mü?

- Mən görməmişəm. Amma dediyim kimi, Sakarya onların ocağıdır. Mütləq ki, vardır. PKK-nı dəstəkləyənlər də var.

- Ankara terrorunun ardından Türkiyədə müxtəlif yerlərdə partlayışlar oldu. Əsasən də insanların kütləvi olduğu yerlərdə. Siz də yuxarıda qeyd etdiyiniz ki, ehtiyat edirsiniz. Tələbə olaraq gündüzlük fəaliyyətiniz necədir? İctimai yerlərə çıxmaqdan ehtiyat edirsinizmi? İnsanlarda terror qorxusu varmı?

- Axırncı olaylardan sonra təəssüf ki, belə hallar olur. Bazarlarda, ticarət mərkəzlərində xeyli sayda polis əməkdaşları var. Biz də həftə sonları evdən



çıxmamağa çalışırıq. Dediğim kimi, heç kim risk eləmir. Bir qorxu var. Bura gəlmək üçün hamımız əmək vermişik. Bir anda bitməsinə heç kim istəməz. Hər kəsə qorxu və gərginlik var. Bir neçə ildən bir Ankarada keçiriləcək təlimə getməkdən imtina etdik. Tələbə olaraq da gündüzlük fəaliyyətimiz də evdən dərse, dərstdən də evədir.

- Azərbaycanlı tələbələrə

ailə üzvlərindən başqa maraqlanan varmı? Səfirlik, dövlət qurumları sizin təhlükəsizliyinizlə bağlı hansısa addımlar atırmı?

- Yox, indiyə qədər elə bir şey olmayıb. Ancaq xəbərlərdən "ehtiyatlı olun, sıx adam olan yerlərə getməyin" kimi xəbərdarlıqlar eşidirik. Bunları da onsuz da bilirik.

□ İ.MURADOV

Ağstafadakı dəhşətli qətlin təfərrüatı: 6 yaşlı övladını öldürən ata tutuldu

Martın 31-də Ağstafada baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Musavat.com 6 yaşlı uşağın atası tərəfindən döyülərək öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edib.

Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs 1979-cu il təvəllüdü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.

Famil Pərvanəyev 6 yaşlı Şəmsəddini taxta ilə döyərək bədən xəsarətləri yetirib. Uşağın vəziyyəti ağırlaşdığından təcili tibbi yardım çağırılıb. Həkimlər gəldiyində isə artıq uşaq dünyasını dəyişibmiş.

Əldə etdiyimiz məlumata görə, Famil Pərvanəyev Qazax rayon sakinidir. Döyərək öldürüldüyü 6 yaşlı Şəmsəddin onun ikinci-qeyri-rəsmi nikahda olduğu xanımından olan övladidir. Onun ikinci evliliyindən 4 yaşlı qızı da var.

F.Pərvanəyevin birinci, rəsmi nikahda olduğu xanımı Qazax rayonunda yaşayır. Həmin xanımdan da iki övladı var.

Hadisə baş verən ev F.Pərvanəyevin qeyri-rəsmi nikahda olduğu ikinci xanımının ata evi olub. Onlar bayram ərəfəsində Qırlı kəndinə gəliblər. Bundan əvvəl Qazaxda, daha sonra isə Bakıda yaşayıblar.



Hadisə baş verdikdən sonra Famil Pərvanəyev evdən qaçmayıb. Təcili yardım çağırılarda uşağın öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları gəlib. Ağstafa Rayon Polis İdarəsinin rəisi və Ağstafa rayon prokuroru hadisə yerinə gəlib. İlk araşdırma zamanı Famil Pərvanəyevin uşağı taxta ilə döydüyü məlum olub və o saxlanılaraq polis idarəsinə aparılıb.

6 yaşlı Şəmsəddin bu günün dəfn edilib.

□ **İlkin MURADOV**

Kişilər!!! Axırmı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəliyi)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Bakıda avtomobil dayanacağı çırpılıb, 2 nəfər ölüb

Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 43-cü kilometrliyində, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdü Vüsal Aydın oğlu Ələkbərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına çırpıb. Nəticədə avtomobildə olan 1961-ci il təvəllüdü Əsgər Cəlal oğlu Əliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişini, Balakən rayon sakini, 1997-ci il təvəllüdü İsmayıl Şəhmil oğlu Çerçiyev xəstəxanaya yerləşdirilib. İ. Çerçiyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. V. Ələkbərovun vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Vətəndaş xəstəxanada həkimləri döyüb

Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunmuş.

O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqəlaşməmiş səbəblərdən digər xəstə ilə dalaşmış və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib.

Xatırladaq ki, hadisə martın 31-də baş verib. 37-ci polis bölməsinə müraciət edən 1960-cı il təvəllüdü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdü Abdulzaqov Sübhən Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.

Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır.

Gəncə sakini spirtli içkidən zəhərlənərək ölüb

Gəncədə ölüm hadisəsi qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini, 1983-cü il təvəllüdü Vüsal Məsimov dünyasını dəyişib. Onun meyitini müayinə edən zaman V. Məsimovun həddindən artıq spirtli içki qəbul etməsi nəticəsində zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ötən il 69 nəfər barəsində bəraət hökmü çıxarılıb

Ötən il birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən 13 min 270 nəfər, o cümlədən birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum edilib.

APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında qeyd olunub. Məlumatda bildirilib ki, qeyd olunan müddətdə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb.

Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.

İlin əvvəlindən 1,3 mln. ədəd siqaret müsadirə olunub

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, komitə daim qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirərək, yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yararlanma hallarının qarşısının alınması istiqamətində təxirə-salmıyaz tədbirlər həyata keçirir.

Bu fəaliyyətin nəticəsidir ki, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 mln. 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınmışdır. Qaçaqmalçılıq faktları Aksız Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar gömrük idarələri tərəfindən aşkar edilmişdir.

Xüsusilə Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirəldən aldıkları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə, sui-istifadə hallarına yol verirlər.

DGK bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.

DGK bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.

Azərbaycanda havanın temperaturu enəcək

Aprelın 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin aralıq güclənəcəyi, axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, bəzən intensiv olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, havanın temperaturu ötən günə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Rayonlarda aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi yağış, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və 2-də aralıq güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Elan

Amerika və Kanadada təhsil və səyahət üçün bizə müraciət edə bilərsiniz.

e-mail: travelaz2016@gmail.com

whatsapp: +1 845 300 7030

Tel: +99451 635 2408

Montində, Nərimanov Məhkəməsinin həyatında 2 maşınlaq daş qaraj satılır.

Obyekt kimi də istifadə etmək olar. Pultla idarə olunan jalüz qapıları var. Tavani lambrin, döşəməsi tamettir. Ayrılıqda da istifadəyə yararır. Sahibindən satılır, qiyməti bazar qiymətindən ucuz. Sənədi var.

Əlaqə nömrəsi (050) 264 49 99



Qol saatını övəllər yalnız zamanı ölçmək üçün istifadə edirdilər, hazırda insanlar üçün o, geyimi tamamlayan vazkəçilməz aksesuar funksiyasını daşıyır. İnsanların saatlara olan bu marağını nəzərə alan brend firmalar öz saatlarını müxtəlif dizaynlarda istehsal etməyə başlayıb. Övəllər, sadəcə, dəmir və dəri kəmərlili saatlar vaxtını, indi bu çeşidlər artaraq muncuqlu, gümsüslü, yaylıqlı, ipli, zəncirli olub və meydana yeni brendlər gəlib.

SSRİ dövründə məşhur olan "Raketa", "Slava", "Polyot" kimi saat markaları indi öz yerini "Tissot", "Romanson", "Sitizen", "Swatch", "Garmin", "Seiko", "Cartier", "Oriente" kimi brendlərə verib. Hazırda paytaxtın istənilən yerində, istənilən brendə və qiymətə

məxsus saatlara rast gəlmək mümkündür. Paytaxtda 4 manatdan tutmuş 20 min manatadək satılan saatlar var. Biz də paytaxtda fəaliyyət göstərən saat mağazalarından bir neçəsinə baş çəkib bu bahalı saatlarla yaxından tanış olduq, onların özəllikləri, alıcılarının

Saxtası 100, orijinalı 2000 manat: qol saatlarını necə seçməli?

Eyyub Hüseynov: "5 manatlıq saat da, 30 min dollarlıq saat da vaxtı eyni göstərir, bu pulu uşaq evlərinə, ehtiyacı olanlara çatdırmaq daha savab iş olar..."

olub-olmaması ilə maraqlandıq.

İlk olaraq 28 Mall ticarət mərkəzində yerləşən saat mağazasına baş çəkdik. Burada saatların qiyməti 100 manatdan başlayırdı. Saatların orijinal olduğunu deyən satıcı alıcıların olduğunu deyirdi. Görünüşünə görə çox sadə olann, ancaq 857 manata satılan "Garmin Fenix 3" firmasının saatının hansı özəlliklərinə görə bu qədər baha olması ilə maraqlandıq. Satıcı bu saatın sifir idmançılar üçün nəzərdə tutulduğunu və bir çox özəlliklərinin olduğunu bildirdi: "Bu saat bluetooth vasitəsilə smartfonunuzla əlaqəyə girərək gələn zənglər, mesajlar və elektron məktublara bərdə sizə bildirişlər verəcək. Bundan başqa, yuxu və yandırılmış kalori miqdarını, nəbz ölçən cihazın köməyi ilə nəbzinizi izləyir. Eyni firmaya məxsus "Gmin Swim" saati isə sifir üzgüçülər üçün nəzərdə tutulub. Bu saat məsafəni müəyyən edir, ritmi təyin edir, üzərək əllərin hərəkətinin sayını hesablayır, yamış kalori müəyyən edir və sairə. Bu saatın qiyməti isə 288 manatdır".

Paytaxtda daha bahalı qol saatlarının satıldığı digər brend mağazalara da baş çəkdik. Bu mağazalarda qiymətlər 1000 manatdan başlayırdı. Qiymətlərin yüksək olması onların derisinin timsah derisindən olması, kənarlarının qızıl suyuna salınması, suya, zərbəyə davamlı olması və orijinal İsveç

saatların olması ilə əlaqələndirilirdi. Satıcı bu cür bahalı saatların alıcılarının daha çox məmurlar və sənət adamları olduğunu dedi. Satıcı ən bahalı saatlardan gün ərzində 2-3 ədəd satdığını deyir. Biz də bu cür alıcılardan birinin bahalı saatlara münasibətini öyrəndik.

Rəşad Əliyev adlı alıcı hədiyyə üçün saat almağa gəldiyini dedi: "Biznesmenəm və ortağım üçün saat hədiyyə etmək istəyirəm. Onun bugünlərdə ad günü olacaq. Düşündüm ki, bir iş adamı üçün ən yaxşı hədiyyə qol saatıdır. Saatların qiyməti bir az baha olsa da cibimə uyğun saat tapdım və alıram. Ucuz saatlar da var. Amma ucuz saat alıb 1 ay taxmaqdan sonra, bahalı saat alıb bir neçə il taxmaq daha yaxşıdır. Bahalı orijinal saat insanı yarıda qoymaz deyər, düşünürəm".

Qeyd edək ki, paytaxtın müxtəlif yerlərində ucuz saatlar da var. Maraqlısı odur ki, eyni brend adı daşıyan bu saatlar xarici görünüşünə və dizaynına görə orijinalından faktiki olaraq seçilir. Bu isə brend mağazalarda satılan saatların doğrudan da orijinal olub-olmaması haqda şübhə yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov brend mağazalarda da saxta saatların olub-olmadığını ehtimalının olduğunu deyir: "Paytaxtda qiyməti 30 min dollar olan saatlar da satılır. Mən

həmişə demişəm ki, mobil telefon olan yerdə saat nəyə lazımdır. Məsələn, mən uzaq yerlərə gəndə saatı dəqiqləşdirmək üçün saat taxıram ki, bu saatın da qiyməti 5 manatdır. Eyyub Hüseynovun taxdığı 5 manatlıq saatla 30 min dollarlıq saat vaxtı eyni göstərir. Bahalı saata pul verməkdənsə, həmin pulu uşaq evlərinə, ehtiyacı olanlara çatdırmaq daha savab və humanitar iş olar".

Qurum sədri brend saatlarla bağlı onlara ilde bir-iki şikayət daxil olduğunu söylədi: "Hətta saat ölkəsi olan Cenevrənin özündə də saxta saatlar satılır. Bu işin mahiyyətində isə o durur ki, bahalı saat alıb vuran insanlara başa salmaq istəyirlər ki, saxta saatla orijinal saat eyni vaxtı göstərir. Saatın saxta olması bir aksesuar kimi onun mahiyyətindən irəli gəlir. Təəssüflər olsun, saxta saat satışı bütün dünya ölkələrində var. Məsələn, İtaliyanın çimərliklərində brend saatların saxtaları satış üçün insanlara təklif olunur. Saatların saxta olduğunu sübut etmək üçün bir neçə arqument var. Orijinal və bahalı saat firmaları ölkədə öz bazarlarını təmizlənməsi üçün heç bir iş aparmırlar. Bunlar nə Azad İstehlakçılar Birliyinə, nə dövlət orqanlarına, nə də ki, KİV-lərə müraciət etmirlər. Bu isə o deməkdir ki, öz-

lərinin bu işlə əlaqələri var. Bizim 20 illik təcrübəmiz göstərir ki, hansı bazardan saxta məhsulların təmizlənməsi üçün iş aparmırsa, firmaların özlərinin bu saxta işlərdə marağı var. Məsəl üçün, parfümeriya biznesində bu çox geniş yer almış məsələlərdən biridir. Brend parfümeriya olsa, öz bazarını təmizləmək üçün iş aparır. Bu, saat biznesində də aiddir. Brend mağazada belə, saxta saat ola biləcəyi güman edilir".

Ümumiyyətlə, hər zaman dünyada söz sahibi olan siyasətçilər də zamanı məhz bahalı saatlarla ölçməyə üstünlük veriblər. Siyasətçilər arasında ən bahalı saatın İtaliyanın sabiq baş naziri Silvio Berlusconi fərqlənib. O, qiyməti təxminən 600 min dollar olan "Vacheron Konstantin" modelindən istifadə edib. Rusiyanın baş naziri Dmitri Medvedev İsveçrənin "Breguet" firmasının "Classique Moon Phase" modelinə maraq göstərib ki, bu saatın da qiyməti 32 min dollardır.

Rusiya prezidenti Vladimir Putin vaxtını "Blancpain" firmasının "Leman Aqualung Grande Date" modelinə əsasən qurur. ABŞ prezidenti Barak Obama isə Çin istehsalı olan "Jorg Gray 6500" idman tipli saat taxır. Qiyməti cəmi 435 dollardır.

□ Günel MANAFLI
□ Fotolar müəllifindir

Rayon maşınları üçün tikilən duracaqlar boş qalıb

Kamran Əliyev: "Rayon maşınları ilə kiminsə Bakıya gəlməsi nadir hallarda müşahidə olunur"



Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qərarına uyğun olaraq, ötən ilin 15 sentyabrından etibarən rayon maşınlarının Bakıya girişinə qadağa qoyuldu.

Qüvvəyə minən əfərdə qərar ictimaiyyətdə birmənalı qarşılanmadı. Xüsusilə də Sumqayıtdan gələn avtomobillərin də paytaxta girişinə qadağa qoyulması insan-

ların etirazına səbəb oldu. Lakin buna baxmayaraq, qərarın paytaxt yollarında tıxacların qarşısını almaq üçün, bunu alqışlayanlar da oldu. Nəticə olaraq, rayon qeydiyyatında olan avtomobillər üçün Bakının cənub girişində 468, şimal girişində isə 630 minik avtomobili üçün nəzərdə tutulan duracaq istifadəyə verildi.

Həmin duracaqların açılışından 6 ay vaxt keçir. Oradakı həzırkı vəziyyəti öyrənmək üçün musavat.com-un əməkdaşı şə-

herin şimal girişindəki Bakı-Quba yolunun 16-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında yerləşən duracaqda olub.

Duracaq yeni istifadəyə verildiyi zaman ora insanların rahat və ödənişsiz gəlməsi üçün 203 nömrəli avtobus xəttə buraxılmışdı. Öyrəndik ki, hazırda bu marşrut ləğv edilib. Əraziyə yaxın 199 nömrəli avtobus keçir ki, bu da insanlar duracağa ödənişli aparır.

Həmçinin duracaq yeni istifadəyə verildiyi zaman orada təcili tibbi yardım avtomobili də dayanırdı ki, ona da rast gəlmədik. Duracaqda hazırda daha çox yük avtomobilləri dayanıb. Yük avtomobilləri girişə yaxın yerdə saxlansa da, geniş ərazisi olan duracağın axırında minik avtomobillərinə də diqqət yetirdik. İlk baxışda bu avtomobillərin rayon qeydiyyatında olan maşınları olduğunu zənn etsək də, yaxınlaşdığımız zaman başqa mənzərənin şahidi olduq. Burada qəzalı avtomobillər saxlanılır. Onların arasında isə rayon


qeydiyyatında olan, əzilməmiş maşına rast gəlmədik. Duracağa nəzarət edən şəxslər bildirdilər ki, rayon qeydiyyatında olan avtomobillərin burada saxlanması qərar qüvvədədir. Lakin axşamüstü olduğu (saat 17 iradələri idi) üçün rayon avtomobillərinin sahibləri artıq onları buradan çıxarıblar.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin də fikirlərini aldığımız. K. Əliyev bildirdi ki, duracaqlar rayon maşınlarının olmamasının səbəbi rayon camaatının artıq daha çox ictimai nəqliyyatdan istifadə etməsi ilə əlaqədardır: "Camaata ictimai nəqliyyatla gəlmək daha sərfəlidir. Buna görə də rayon maşınları ilə kiminsə Bakıya gəlməsi nadir hallarda müşahidə olunur. Həmin şəxslər də məhdudiyət nəzərdə tutulmayan zamanlarda gəlirlər. Bu baxımdan hazırda duracaqlarda rayon maşınlarına təsadüfi hallarda rast gəlinir. Lakin onlar yox deyil. Bakının cənub girişində yerləşən dayanacaqda rayon qeydiyyatında olan maşınlar daha çox olur".

Qəzalı avtomobillərə gəlincə isə K. Əliyev bildirdi:

"Ora duracaqdır. Qəzalı da ola bilər, məhdudiyətlə bağlı istər yük, istərsə də minik maşınları da ola bilər".

Xatırladaq ki, rayon avtomobillərinin paytaxta buraxılmaması layihəsi ilk dəfə Avropa Oyunları zamanı tətbiq edilməyə başlanıb.



Oyunlara görə iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə

qadağa qoyulmuşdu. □ Əli RAİS
□ Fotolar müəllifindir



MUSAVAT

Son səhifə

N 69 (6390) 2 aprel 2016



Saçının rəngini bəyənmədi, gözəllik salonunu dağıtdı

Türkiyənin Adana şəhərində rənglətdiyi saçını bəyənməyən 34 yaşlı E.C. gözəllik salonunun şüşələrini qırıb. Qırılan şüşənin parçaları iş yeri sahibinin ayaqlarını yaralayıb. Hadisə isə belə olub: qadın saçını hansı rəngə boyatmaq istədiyini deyib. Volkan Durmaz adlı saç ustası da rəngi hazırlayaraq, müştərinin saçlarını boyayıb. E.C. saç rənginin istədiyindən daha tünd olduğunu deyərək narazılığını bildirib. Saç ustası bir neçə dəfə yuyandan sonra saç rənginin istədiyini kimi olacağını deyəndən sonra müştəri salonu tərk edib.

İddiaya görə, növbəti gün səhər saatlarında salona gələn E.C. saçını bir neçə dəfə yuduğu halda istədiyi tonu əldə edə bilmədiyini iddia edərək, dava salıb. "Sən bu işi bilmirsən, saçlarımı məhv etdin" deyən gənc qadın öncə bağırıb, sonra da salondakı əşyaları yerə dağıdıb. Bununla da ürəyi soyumadığı üçün bayıra çıxıb və yerdən iri daşlar götürərək, salonun şüşələrini sındırıb. Qırılan şüşələr salon sahibinin ayağını yaralayıb və sonuncu xəstəxanaya aparılıb. Hazırda polis qadını tapmaq üçün axtarışa başlayıb.

Şalvarını geyinə bilməyən uşaq polisa zəng etdi

Amerikanın Cənubi Karolina ştatında 2 yaşlı uşaq polisa zəng edərək, ilginç bir xahiş edib. Lenta.ru saytının xəbərinə görə, uşaq şalvarını geyinə bilmədiyi üçün polisdən yardım istəyib. 2 yaşlı Aliyanın zənginə cavab verən polis əməkdaşı Marta Lones bildirib ki, xətdəki səs sahibinin uşaq olduğu hiss edilərsə də, baş vermiş problemin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün uşağın evinə polisler göndərilib: "Bizim polisler evə çatanda isə şalvarını yarı geyinmiş halda olan bir balaca qız sevincək qapını açıb və "salam" deyib. Sonra da bildirib ki, əsas problem şalvarını geyinə bilməməsi idi və buna görə yardım istəyib".



bu məsələlərdə çox təcrübəli olduğu üçün Aliyanı dərhal geyindirib. Uşağın anası Pebbs Ryan deyib ki, qızına hər hansı problem qarşısında polisa zəng

etməyi özü tapşırıb. Amma qız-cığaz şalvar geyinə bilməməyin problem olduğuna özü qərar verib. Uşaq isə evdə tək olma-

Pul göstərüb komadan ayıtdılar

Çində yaşayan Syao Li uzun müddət komada qaldıqdan sonra qəribə üsulla ayılıb. Ona 100 yuan məbləğindəki kupyurayı göstərəndən sonra komadan ayılıb. 2014-cü ilin mart ayında baş vermiş bu hadisə barədə media ancaq indi xəbər tuta bilib. Çinli Şençjen şəhərindəki xəstəxanada yatırmış. Oyanmamışdan bir neçə gün əvvəl həkimlər görüblər ki, pasiyent hərdən bir barmaqlarını tərpedir. Bundan başqa, o, hərdən gözlərini açdığı halda, bəzən heç bir aktivlik nümayiş etdirmirmiş. Xəstənin diqqətini cəlb etmək üçün tibb bacılarından biri cibindən pul çıxarıb və onu xəstənin gözü qabağında oynatmağa başlayıb. Bunu gören kimi xəstə əlini pula tərəf uzadıb. Müalicə həkimi jurnalistlərə açıqlamasında bildirib ki, Sya Lionun reaksiyası gözənilən olub, kupyura isə sadəcə bəhanə imiş: "Sya Lio hazırda sağalmağa doğru getsə də, sonuna qədər hərəkət etmək imkanı qazanmayıb. Hazırda ailəsi onun diqqətini cəlb etmək üçün daha çox puldan istifadə edir". Bunu da çinlinin həkimi deyib.

2013-cü ilin avqustunda, həmin vaxt 30 yaşlı olan Syai Li kompüter salonunda huşunu itirib. Sonradan aydınlaşıb ki, kişi fasiləsiz olaraq bir həftə onlayn poker oynayıb. Nəticədə isə kişidə beyin qanaması yaşanıb.



İki saatdan bir pişik tükü yeyən qadın...

ABS-da yaşayan Lisa adlı qadın qəribə adəti ilə hər kəsi heyretləndirir. Haberturk.com saytının xəbərinə görə, 43 yaşlı qadın bir neçə gün əvvəl "Qəribə adətlər" adlı teleqramın qonağı olub. O, müsahibəsində bildirib ki, pişik tükü yeməyə təsadüfən başlayıb. İndi isə bu adətdən vaz keçə bilmir.

Qadın yaşadığı binanın ətrafındakı pişikləri təqib edir və onların yerə tökülən tüklerini yeyir. Bu günə qədər 3200 top pişik tükü yeyən qadının sözləri hər kəsi təəccübləndirib. Lisanın sözlərinə görə, yeməyə tük tapmayanda pişikləri qucağına alaraq onları yalayır. Maraqlıdır ki, qadın tükleri əvvəlcə ağzında çeynəyir.

Lisa pişik tükü yediyinə görə onu qınayanlara bunları deyir: "Pişiklərin tükündə xüsusi bir dad var. Mən o dadı sevirəm. Bədənim rahatlaşdırır, əsəblərimi sakitləşdirir. Hər iki saatdan bir pişik tükü yemək istəyirəm".

QOÇ - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə, uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

BUĞA - Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dənə-dənə ölçüb-biçin.

ƏKİZLƏR - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.

XƏRÇƏNG - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

ŞİR - Qərarlarınızda qəti və ədalətli olun, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiz.

QIZ - Ümumi götürüldükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.

TƏRƏZİ - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərafəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözənilir.

ƏQRƏB - Yeni görüş və məsləhətləşmələrdə iştirakınızı gözənilir. Qarşınızı kəşən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın.

OXATAN - Yeni işgüzar əlaqələr qurmaq üçün Gökübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

OĞLAQ - Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.

SUTÖKƏN - Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hissələrinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.

BALİQLAR - Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sիրinizi yalnız sirdaşə verin.

Qoroskop

(2 aprel)

Səbuhi Rəhimli

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

İnsana ən çox oxşayan robot hazırlandı

Honq Konqda Riki Ma adlı mühəndis görənəri təəccübləndirəcək bir robot hazırlayıb. Robotun özəlliyi isə onun insana həddən artıq çox bənzəməsidir. Uşaqılıq xəyalını gerçəkləşdirən Ma hazırladığı robotu "Mark 1" adını verib. Mühəndis robotu hazırlayanda adını açıqlamadığı bir Hollivud ulduzundan təsirləndiyini deyib. Riki təxminən 50 min dollara başa gələn "Mark 1" üçün sponsor axtarır. Mühəndis deyib ki, robotun ən böyük özəlliyi insan mimikalarını təqlid edə bilməsidir.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rəuf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Lisənziya N: B 114
SAYI: 4.750